

Beynəlxalq dəhlizlərin qovuşduğu məkan

Prezident İlham ƏLİYEV: "Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik"

Azərbaycanda iqtisadiyyatın saxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər sırasında nəqliyyat infrastrukturunun genişləndirilməsi, ölkənin tranzit potensialının daha da artırılması müstəsna əhəmiyyətə malikdir.

Başlıca hədəf Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək, tranzit yükdaşımalarnın həcmi və keyfiyyətini yüksəltmək, ölkəmizin yerləşdiyi iqtisadi və coğrafi məkanın verdiyi üstünlüklərdən maksimum istifadə etməkdir.

Azərbaycan "Şərqi-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutları üzərində yerləşir. Lakin son dövrlərdə nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdır ki, hətta coğrafiyadan istifadə edilmirdi. Prezident İlham Əliyev bu vəziyyəti yaxşılaşdırmaq üçün məqsədyönlü işlərin görülməsinə qərar verdi. Belə ki, hələ 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyulmasına başlandı. İlk növbədə yerli infrastrukturunu inkişaf etdirmək üçün bu sahəyə böyük investisiya yatırıldı. Bununla yanaşı, qonşularımızla da bağlantı körpülərinin qurulmasına başlandı.

→ 14

Elimizə, obamıza qayıdırıq

Laçınlılar 26 Avqust - Laçın Şəhər Gününi doğma yurdlarında qeyd edəcəklər

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, şanlı Azərbaycan Ordusunun gücü hesabına Vətən həsrətinə üç il öncə son qoyuldu. Ötən ildən isə keçmiş məcburi köçkünlərin torpaq nisgilləri də yox oldu. İndi onlar didərgin salınlıqları dədə-baba yurdlarına qayıdırlar, sevinc gözyaşları içində. Axi onları orada cənnət-məkanları gözləyir.



azad olunmuş ərazilərimizdə şəhərlərin baş planları təsdiq edilərək bərpa və yenidənqurma işlərinə başlanılıb. Hazırda bu iş sürətlə aparılır.

→ 5

Cinayətkarlar məhkəmə qarşısında əməllərinə görə cavab verməlidirlər

Azərbaycanın torpaqlarını qəsb edib illərlə işğal altında saxlayan, bir milyondan çox insanı öz tarixi torpaqlarından didərgin salan, qadınlara, uşaqlara, qocalara, günahsız insanlara qarşı hərbi cinayətlər törədən, şəhər və kəndlərimizi dağıdan, tarixi abidələrimizi məhv edən Ermənistan indi də sülh danışıqları altında oyunbazlıq edir, yenidən revanş götürməyə çalışır.

günlərdə belə səmimi deyildi. Dəfələrlə özünü dedi ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyəcək, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

→ 4

44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğradılan Azərbaycanın baş naziri Nikol Paşinyan hətta Ermənistan üçün ağır olan o

Paşinyan Kremlə qarşı çıxır

Hayastanda anti-Rusiya ritorika və bəyanatları artmaqda davam edir

Paşinyanın son mətbuat konfransında Rusiyaya qarşı üstüörtülü və bəzən açıq itihamları da onu deməyə əsas verir ki, KTMT-dən çıxmaq məsələsi hər an gündəmə gələ bilər. Belə ki, rəsmi İrəvan KTMT-nin Belarusda keçiriləcək "Qaya-2023" təlimlərində iştirakdan imtina edib. Hayastan Daxili İşlər Nazirliyi (DİN) də faktı təsdiqləyib. Nüvə obyektində qəzalardan aradan qaldırılmasına həsr olunan təlimlər sentyabrda keçiriləcəkdir. Rəsmi İrəvanın gətirdiyi bəhanə çox qorubadır. Məlumatda, sadəcə, iddia edilib ki, DİN-in xilasetmə əməkdaşları həddən artıq yükləniblər.

→ 4

Azərbaycan sülhü, Ermənistan isə terroru müdafiə edir

Beynəlxalq ələm növbəti dəfə erməni həyasızlığına şahidlik etməkdədir

30 il boyunca münaqişəni hərbi-siyasi yolla həll etmək üçün səbrini göstərən Azərbaycan indi də böyüklük nümayiş etdirir. Bu həm diplomatik, həm də hərbi meydanı qarşımızda diz çökməyə məcbur olan Ermənistanın özünə də yaxşı məlumdur. Ermənilərin bundan sonrakı tələyi isə onların atacağı son addımdan asılı qalıb. Bununla bağlı Prezident İlham Əliyev I Şuşa Qlobal Media Forumunda mövqeyini bir daha ifadə edib: "Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar

atıblar və mən deməzdim ki, bu addımlar könlü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar Ermənistanı birbaşa nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə mənə daşdığı onlara kifayət qədər aydındır". Dövlət başçısının dedi ki, "onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycanıdır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir".

→ 4

Qərbi Azərbaycan İcmasının ədalətli tələbini beynəlxalq təşkilatlar da dəstəkləyirlər

XIX əsrin əvvəllərindən başlayaraq, xüsusən də sovet hakimiyyəti dövründə Cənubi Qafqazda azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətrafı şəkildə tədqiqi, onun bugünkü nəslə və dünya xalqlarına çatdırılması Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlardan sonra sistemli şəkildə alınıb, illərlə daha da genişləndirilmişdir.

Zəngin dövlət idarəetmə təcrübəsinə malik Heydər Əliyevin bu siyasi kursu 19 ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyevin bu məsələlərə xüsusi önəm verərək: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir,

tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyəcək, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.

→ 3

Daşınmaz əmlakın tariflərində azalma tətbiq edilir

46 dərman vasitəsinin də qiyməti təsdiq olunub

Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətləri də ucuzlaşıb. Çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kvadratmetr üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49 faiz azaldılıb. İlk və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluş işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kvadratmetr üçün 0,65 manat səviyyəsində müəyyən edilib.



→ 14

QMİ sədri: "Misirlə Azərbaycan arasında siyasi, iqtisadi müstəvidə münasibətlər hər zaman inkişafdadır"

Avqustun 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının Azərbaycanlı səfəri Hışam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Şeyxülislam A. Paşazadə Azərbaycanla Misir arasında tarixən mövcud olmuş əlaqələrin önemiyyətindən, Misirin İslam dünyasında önəmli yerindən, habelə misirli alim və üləmaların döyərli irsindən ətraflı danışib. Misirlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-mənəvi müstəvidə münasibətlərin hər zaman inkişafda olduğunu məmnunluğunu ifadə edən QMİ sədri 40 ildən artıq şeyxülislamlığı dövründə dəfələrlə Misirə səfər etməsini, müxtəlif mötəbər elmi-dini forumlarda iştirakını səmimiyyətlə xatırladı. Qeyd edilib ki, bu gündəlik dövlət mükafatları sırasında Misirin "Əl-elm və əməl" ordeni xüsusi önəm kəsb edir. Misirin Azərbaycanın haqlı mübarizəsində haqqın yanında durmasını - Azərbaycanı müdafiə etməsini qədrbilən xalqımız, müsəlmanlarımız xüsusi dəyərləndirirlər.



Misirin nüfuzlu Əl-Əzhər Universitetinin bütün müsəlmanlar üçün döyərli tədris, elm, ırfan mərkəzi olması fəxrət doğurur. İslam dünyasının ən nüfuzlu dini liderlərindən biri - Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyibin sədrlik etdiyi Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının üzvü olması ilə qürur duyduğunu deyən Şeyxülislam A. Paşazadə bunun ölkələrimiz və xalqlarımızın ümumi mənafeyə xidmət etdiyini, İslam ümməti olaraq mənəvi əlaqələrimizin, islami həmrəyliyəmin dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, həmçinin Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və Qafqaz Müsəlmanları İdarəsinin müştərək əməkdaşlıq əlaqələrinin inkişaf etdirmək, birgə təşkilatçılıqda beynəlxalq tədbir təşkil etmək niyyətləri barədə danışib.

Misir səfəri Hışam Mohamed Nağı Abdel Həmid Azərbaycanca fəaliyyət göstərərək mənəviyyətini bildiriib, ölkələrimiz arasında təkə siyasi deyil, elmi, dini, ictimai sahələr üzrə əlaqələrin yüksəlmə xətt üzrə irəliləməsindən sad olduğunu deyib. Şeyxülislam A. Paşazadəni Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasına üzv olması münasibətilə təbrik edən səfir üzlük barədə sənədin əslini QMİ sədrinə təqdim etməkdən şərəf duyduğunu bildiriib. Diplomata eyni zamanda Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi altında bu ilin oktyabrında keçiriləcək Dünya Fətva Evləri Təşkilatının iclasına dəvət məktubunu Şeyxülislam A. Paşazadəyə təqdim edib. O, bu tədbir çərçivəsində QMİ sədrinin Əl-Qərafi mükafatı ilə təltif olunacağını vurğulayıb.

İƏT Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənənar iclası olub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənənar iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, bir sıra ölkələrdə "Qurani-Kərim" in təhqi olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

Nazir müavini tədbirdə çıxış edərək xarici ölkələrdə müqəddəs Quranın yandırılması və təhqi olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbul edilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumlarını islahat

mofobiya ilə mübarizə aparmağa çağırış edib.

Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən islamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və İslam irsinin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb. Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə multikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı Azərbaycanın mədəniyyətlərə və dinlərarası platforma kimi bir sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda evsahibliyi etdiyi qeyd olunub.

Növbədənənar iclasın sonunda məsələyə dair müvafiq qətnəmə qəbul edilib.

Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələri enerji sahəsində də uğurla inkişaf edir

Avqustun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Gürcüstan, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin isə cari ildə ölkəmizə qarşılıqlı səfərlərinin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yeni təkan verdiyi bildirilib.

Görüş çərçivəsində birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin hər iki ölkənin davamlı iqtisadi inkişafını gücləndirməklə yanaşı, regionun və Avropanın enerji təhlükəsizliyinə döyərli töhfə verdiyi vurğulanıb.

Bu xüsusda 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq dairəsinin imzalanmasını əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Görüşdə həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, neft-qaz, bərpaolunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraqlı doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elimizə, obamıza qayıdırıq

Laçınlılar 26 Avqust - Laçın Şəhər Gününü doğma yurdlarında qeyd edəcəklər

Əvvəlki 1-ci sah.

Bütün işlər Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Ölkə rəhbərinin amalı, məqsədi də Böyük qayıdış prosesini daha da sürətləndirmək və uzun illər doğma torpaqlarından ayrı düşmüş şəxsləri öz yurdlarına qovuşdurmaqdır. Ali Baş Komandan torpaqları işğaldan azad edərək böyük bir missiyanı layiqincə yerinə yetirib. İndi isə dövlətin milli prioritetləri arasında Qarabağ və Şərqi Zəngəzurun bərpası, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış əsas yer alır. Bu proses də sürətlə davam edir.

Artıq uzun illər uşağdan-böyüyə hər kəsin özər bildiyi rayonlarımızın işğal günlərini indi başqa ab-havadə - Zəfər, qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirik. Hər kəs rayonlarımızın işğaldan azad olunan günlərini bayram sevincini yaşayır. Elə bu məqsədlə Prezident İlham Əliyevin verdiyi sərəncam da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dövlət başçısının sərəncamı ilə artıq hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri tontənəli qeyd olunacaq.

Bundan sonra 26 Avqust - Laçın şəhəri, 4 Oktyabr - Cəbrayıl şəhəri, 17 Oktyabr - Füzuli şəhəri, 20 Oktyabr - Zəngilan şəhəri, 25 Oktyabr - Qubadlı şəhəri, 8 Noyabr - Şuşa şəhəri, 20 Noyabr - Ağdam şəhəri, 25 Noyabr isə Kəlbəcər şəhəri günləri kimi yaddaşlara əbədi həkk olunacaq. Artıq bu günlər hər kəsin daim xatırladığı müqəddəs tarixlərə çevriləcək.



Prezident İlham Əliyevin bu ilin əvvəlində Laçın şəhərinə və kəndlərinə qayıdışın başlayacağı ilə bağlı müjdəsinin həyəcanını yaşayan, dədə-baba yurdlarına qovuşan laçınlıların sevinci ikiqat artıb. Çünki bu ayın 26-da onlar öz yurdlarında Laçın Şəhəri Gününü fəxr ilə, qürurla qeyd edəcəklər.

700 nəfər Laçın şəhərində məskunlaşdırılıb

İyulun son günündə daha 53 laçınlı doğma şəhərinə pənah apardı. Mayın 27-dən laçınlıların doğma yurdlarına qayıdışlarına şahidlik edirik. Həmin gündən etibarən mərhələli şəkildə Laçın şəhərinə köç karvanları yola düşüb. İndiyədək Laçına 9 köç karvanı yola düşüb. Belə ki, iyunun 14-də 22 ailə (72 nəfər), 19-da 13 ailə (44 nəfər), 25-də 15

ailə (53 nəfər), iyul ayının 13-də 23 ailə (85 nəfər), 18-də 18 ailə (73 nəfər), 22-də 22 ailə (79 nəfər), 25-də 19 ailə (89 nəfər), 28-də isə 16 ailə (58 nəfər) olmaqla ümumilikdə 180 ailə, yəni 700 nəfərin köçü baş tutub.

Laçına köçürülən ailələrin məşğulluğunun təmin olunması üçün də lazımı işlər görülüb. Laçınlı şağirdlər də sentyabr ayında doğma şəhərlərində məktəbə gedə biləcəklər. Laçında sakinlərin yaşaması üçün bütün lazımı şərait yaradılıb.

Prezident İlham Əliyev verdiyi bütün sözləri, üzünə götürdüyü öhdəlikləri vaxtından əvvəl həyata keçirir. Ölkə rəhbəri qeyd etmişdi ki, bu ilin sonuna kimi Laçın şəhərinə 700 nəfər, Zəbrax və Sus kəndlərinə isə 400 ailənin köçürülməsi təmin olunacaq.

Beləliklə, 700 sakin avqustun 26-da doğma şəhərlərinin xüsusi gününü -

azadlığa qovuşduğu günü təmtəzə ilə öz evlərində könül rahatlığı ilə qeyd edə biləcəklər.

Necə ki, ağalılıqlar, talışlıqlar, laçınlıların həsrətinə son qoyulub, eləcə də qubadlılıqlar, kəlbəcərliyə, cəbrayılçılıqlar, ağdamlılıqlar, bir sözlə, işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizin sakinləri doğma yurda qayıdış sevincini yaşayacaqlar.

Xatırladıq ki, ötən ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanılan qayıdış nəticəsində kəndə üç mərhələdə köç həyata keçirilmişdi. Ağalıda ümumilikdə 86 ailə - 420 nəfər məskunlaşmış. Bu kəndə qayıdış isə 4 mərhələdə nəzərdə tutulub. Qeyd edək ki, rayonda könlülülər də artıq fəaliyyətə başlayıblar. Belə ki, iyulun 31-də Ağalıda "Qayıdış Könlülüləri" Proqramının "Zəngilan Könlülüləri" qrupunun təqdimat mərasimi baş tutub.

Bundan başqa, bu ilin mart ayında Tərtərin Talış kəndinə də köç karvanı yola düşüb. Kənddə 90 nəfərin yaşayışı təmin olunub.

Milli Prioritet olan Böyük qayıdış proqramı nəticəsində yaxın illərdə Qarabağ və Şərqi Zəngəzura 150 minə yaxın sakinin qayıdışı nəzərdə tutulur ki, bu məqsədlə də hər iki iqtisadi rayonda intensiv bərpa və yenidənqurma işləri həyata keçirilir. Növbəti illərdə cənəməkəna çevriləcək Qarabağ və Şərqi Zəngəzur növbəti yerli sakinlərin, Azərbaycanlıların, eləcə də xarici turistlərin ən çox üz tutduğu möhtəşəm məkanlardan biri olacaq.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdamda səfərdə olub



Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Qarabağ səfərinin proqramı "Qafqazın Xirosimasi" adlandırılan Ağdam şəhərindən başlayıb. Əvvəlcə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda kütləvi şəkildə basdırılmış minlərlə barədə məlumat verib və jurnalistlərin suallarını cavablandıraraq, iki yerüstü minarın zərərçükdürlüyü əməliyyatı nümayiş etdirilib.

Sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı erməni vandalizmi nəticəsində ərazidəki tarixi,



mədəni və dini abidələrin əksəriyyətinin dağıldığını bildiriib.

Amerikalı jurnalistlər Cümə məscidini, Şəhidlər xiyabanını və Ağdam Dram Teatrını ziyarət ediblər. Onlara bu məzarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotosəhifələr göstərilib. Xarici qonaqlar qarşılaşdıqları mənzərədən şoka düşdüklerini gizlətməyiblər.

Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişatı ilə də tanış olub və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.

Səfər zamanı nümayəndə heyətinin Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət ediblər. Nümayəndə heyətinin üzvləri Bakıda bir sıra görüşlər keçirib, Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix-Memariq Qoruğu ilə tanış olublar.

Meşəli soyqırımının qurbanları beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər

Meşəli soyqırımının qurbanları beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər. AZƏRTAC müraciəti təqdim edir:

"Biz - 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətləri, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçatryanı yaxşı tanıyırdıq. Onun ölləri dinc insanların - körpələrin, qadınlarnın, qocaların qanına batıb.

Otuz iki ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistanı etiraz səsinə salmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar, bu boyda faciəni görməyiblər, eşitməyiblər. Biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçatryanı ələ keçirən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirdilər. Biz - Meşəli sakinləri bundan böyük həddət keçirik, bunu özümləzə qarşı təhqi, hoqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!

Meşəlidə bizə vurulan bayrallar hələ də sağalmayıb. Biz



illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük. Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərçiyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçatryanı və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda - Azərbaycan məhkəmələrində cavab verməlidir.

Biz bu ədalət anını on illərdir gözləmişik. Bu, çökdiyimiz iztirablardan, itirdiyimiz doğmalarından, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik.

Müharibə cinayətkarı Vaqif Xaçatryanı yüksək peşəkərliklə aşkar edərək saxlayan sərhəddçilərimizi, Azərbaycanın hüquq-mühafizə orqanlarında xidmət edən övladlarımızı bağ-

rımıza basırıq, onları alışıqlarıyla, onlara "Eşq olsun!" deyirik! Otuz iki ildir ki, bizim çağırışlarımız məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının heç biri Azərbaycana təhvil verilməyib.

Onlara bəraət qazandırmağa, onları azad etməyə çalışanlar əmin olsunlar ki, bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarları Xaçatryanın aqibəti gözləyir.

1991-ci ildə onlar düşündürdülər ki, törətdikləri əməllər cahsız qalacaq, bizi yiyəsiz, sahibsiz görmüşdülər. Bu gün Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, onun Muzəffər Ali Baş Komandanı var! Biz Muzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişik!

Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər yaxşı eşitsinlər ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar cavab verəcəklər!

Vaqif Xaçatryanı azad etməyə çağırış edənler Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xocalot çəkəməlidirlər. Onlardan soruşuruq: "Bəs bizim haqq və hüquqlarımızı nə vaxt müdafiə edəcəksiniz?". Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yaşayış deyildir.

Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə vaxtında beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsəydi, eyni hallar Qarabağda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və Azərbaycanın daha neçə-neçə yaşayış məntəqələrində təkrarlanmazdı. Bu cinayətlərin qarşısında susunluq Ermənistan hakimiyyətini işğalı genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu.

Təəssüf edirik ki, ermənilər Azərbaycanı göstərdiyi xoş məram müqabilində Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi evakuasiyasından da sui istifadə edirlər, bundan həm qaçaqmalçılıq, həm də Xaçatryan kimi cinayətkarların qaçması üçün faydalanmağa çalışırlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacağı yerli olmalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.

İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırılıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nə isə artımağa dəyməz.

Xaçatryanı qanun qarşısında cavab verməyə məhkum edən tədbirlərin Qarabağda yaşayan dinc erməni əhəli ilə heç bir əlaqəsi yoxdur. Biz - Meşəli sakinləri Xocalıya - doğma evlərimizə qayıdacağımız günü də söbirsizliklə gözləyirik. Xaçatryanı kəməldən fərqli olaraq bizim dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb.

Biz - bu qədar ağır faciə yaşamış Meşəli sakinləri yəni də müdriklik göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə yanaşı yaşamağımızda da problem görmürük. Amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik bərsizliyin vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmayıb.

Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgə yaşayış başqa çür olmur!"



"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558, № 8, maddə 896, № 11, maddə 1206, № 12, maddələr 1298, 1320; 2023, № 1, maddə 41, № 2, maddə 165) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada "sisteminin" sözü "bazarının" sözü ilə əvəz edilsin;
1.2.1-ci maddə üzrə:
1.2.1. 1.1.9-cu maddə ləğv edilsin;
1.2.2. aşağıdakı məzmununda 1.1.9-1-ci, 1.1.9-2-ci və 1.1.40-1-ci maddələr əlavə edilsin:

"1.1.9-1. müstəqil ekspert fəaliyyəti - sığorta predmeti ilə bağlı sığorta risklərinin, sığorta hadisəsi nəticəsində dəymiş zərörin qiymətləndirilməsi və (və ya) sığorta hadisəsinin araşdırılması üzrə həyata keçirilən fəaliyyət;

1.1.9-2. müstəqil ekspert - müstəqil ekspert fəaliyyətini həyata keçirən fiziki və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs;"

"1.1.40-1. məqbul və lazımi keyfiyyətlər - vətəndaş qüsuruzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layıqlıma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları öldürməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz;"

1.2.3. 1.1.12-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin;

1.2.4. 1.1.28-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.2.5. 1.1.40-cı maddədə "20" rəqəmləri "10" rəqəmləri ilə əvəz edilsin;

1.2.6. aşağıdakı məzmununda 1.1.41-4-cü maddə əlavə edilsin:

"1.1.41.4. bu Qanunun 1.1.41-1.1.43-cü maddələrində müəyyən edilmiş tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərə hər hansı cənayətkar sövdələşməsinin olmaması;"

1.2.7. 1.1.43-cü maddədə "və pensiya fondları" sözləri ", pensiya fondları, həmçinin maliyyə bazarlarının tənzimləməsi və nəzarəti sahəsi" sözləri ilə əvəz edilsin;

1.3.2-ci maddə üzrə:

1.3.1. 2.1-ci maddəyə "Mülki Məcəlləsindən," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda," sözləri əlavə edilsin;

1.3.2. 2.2-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin, həmin maddəyə "Mülki Məcəlləsindən," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda," sözləri əlavə edilsin və həmin maddədən ", həmçinin sığortaçılar və sığorta vasitəçiləri üçün normativləri müəyyən etmək" sözləri çıxarılacaq;

1.4. 3.1-ci, 7.2-ci, 16.2-ci, 16.5-ci maddələrdə, 17.1-ci maddənin üçüncü cümlesində, 17-1.2-ci, 20.1-ci maddələrdə, 23.1-ci maddənin birinci abzasında, 35.3-cü, 42.1-ci, 43.1-ci maddələrdə, 43.4-cü maddənin birinci abzasında, 45.1 - 45.4-cü, 47-ci maddələrdə, 48.1-ci maddənin birinci abzasında, 49-cu maddədə, 50.1-ci maddənin birinci abzasında, 51.1-ci, 51.2-ci, 51.4-cü maddələrdə, 51.5-ci maddənin birinci və ikinci cümələrinə, 51.7-ci maddədə, 52.1-ci maddənin birinci abzasında, 52.1.4-cü, 52.1.5-ci, 53.3-cü, 53.4-cü maddələrdə, 54.1-ci maddənin birinci abzasında, 54.2.3-cü, 54.4-cü, 55.1-ci, 55.3-cü, 55.4-cü maddələrdə, 56.1-ci maddənin birinci abzasında, 56.1.3-cü, 60.1-ci, 62.2-ci, 66.1-ci, 66.3-cü, 66.4-cü, 72.1-ci maddələrdə, 72.6-cı maddənin birinci abzasında, 73.1-ci maddənin ikinci cümlesində, 73.3-cü maddənin birinci və ikinci cümələrinə, 73.4-cü, 73.6-cı, 73.7-ci maddələrdə, 76-cı maddənin ikinci cümlesində, 77.3-cü, 77.5-ci, 77.7-ci maddələrdə, 79.2-ci, 79.3-cü, 80.1-ci, 81-2.2-ci, 81-3.1-ci, 81-3.4-cü, 81-3.6-cı maddələrdə, 81-4.2-ci maddənin birinci abzasında, 81-4.4-cü maddədə, 81-5.2-ci maddənin birinci abzasında, 81-5.2.3-cü, 85.1-ci, 85.2-ci maddələrdə, 86.2-ci maddənin birinci və ikinci cümələrinə, 96-1.1.1-ci (hər iki halda), 96-1.1.2-ci (hər iki halda), 96-2.1-ci, 96-2.2-ci maddələrdə, 96-3.1-ci maddənin birinci abzasında, 96-3.2-ci maddədə, 96-4.1-ci maddənin birinci abzasında, 96-4.4-cü maddədə, 96-5.1-ci maddənin birinci cümlesində, 96-5.2-ci maddənin ikinci cümlesində, 96-5.3-cü, 96-5.5-ci maddələrdə, 96-5.8-ci maddənin birinci cümlesində (hər iki halda), 96-6.3-cü maddənin birinci cümlesində, 96-6.6-cı, 96-7.3-cü, 96-8.1-ci maddələrdə, 96-9.1-ci maddənin birinci abzasında, 96-9.1.1-96-9.1.3-cü, 96-9.2-ci, 96-9.3-cü maddələrdə, 103-cü maddənin ikinci cümlesində, 103.1-ci maddənin birinci abzasında, 105.1-ci və 106.1-ci maddələrin birinci abzaslarında, 110.1.3-cü, 110.1.4-cü, 111.1 - 111.3-cü, 112.1.2-ci, 114.1-ci, 114.2-ci, 116.1-ci, 116.4-cü, 117.2-ci, 117.3-cü maddələrdə, 118.2-ci maddənin ikinci cümlesində, 118.3-cü, 120.2-ci maddələrdə, 122.1-ci maddənin ikinci cümlesində, 123.2-ci, 126.2-ci, 127.3-cü və 130-cu maddələrdə mötəz ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.5. 4-cü maddə üzrə:

1.5.1. 4.1-ci maddədə "və "sığorta agentii" sözləri ", "sığorta agentii" və "sığorta üzrə müstəqil ekspert" sözləri ilə əvəz edilsin;

1.5.2. 4.2-ci və 4.3-cü maddələrdə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.6. 5-ci maddə üzrə:

1.6.1. adında "sistemi və sığorta bazarının" sözləri "bazarı və onun" sözləri ilə əvəz edilsin;

1.6.2. 5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"5.1. Sığorta bazarı sığorta bazarının peşəkar və digər iştirakçılarından ibarətdir;"

1.7. 6.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.2.5. sığorta sektorunda nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı Mərkəzi Banka;"

1.8. 9.10-cu, 16.3-cü, 34.1.4-cü, 55.2-ci, 55.5-ci, 96-2.5-ci, 96-6.8-ci və 129-cu maddələrdə "maliyyə bazarlarına nəzarət orqanı ilə" sözləri "Mərkəzi Bankla" sözləri ilə əvəz edilsin;

1.9. 10-cu maddə üzrə:

1.9.1. 10.2-ci maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin: "Təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçıların təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrə risklərinin təkrarsığortalınlamasına dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.;"

1.9.2. 10.6-cı maddənin birinci cümlesində "bu Qanunun tələblərinə cavab verən, həmçinin bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş" sözləri "Mərkəzi Bankın müəyyən etdiyi hədlərdə və tələblərə cavab verən" sözləri ilə əvəz edilsin;

1.9.3. 10.7-ci maddədə və 10.11-ci maddənin ikinci cümlesində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.10. 19-cu maddə üzrə:

1.10.1. 19.1.2-ci maddədə "vətəndaş qüsuruzluğu" sözləri "məqbul və lazımi keyfiyyətlərə malik olması" sözləri ilə əvəz edilsin;

1.10.2. 19.2.2-ci maddədə "vətəndaş qüsuruzluğu" sözləri "məqbul və lazımi keyfiyyətlərə malik olması" sözləri ilə əvəz edilsin və həmin maddəyə "reytinq" sözlərindən sonra ", habelə icra orqanının rəhbər işçilərinin məqbul və lazımi keyfiyyətlərə" sözləri əlavə edilsin;

1.10.3. aşağıdakı məzmununda 19.4-cü maddə əlavə edilsin:

"19.4. Sığortaçının benefisiar mülkiyyətçisi məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.;"

1.11. 21-ci maddə üzrə:

1.11.1. 21.1-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.11.2. aşağıdakı məzmununda 21.1-1-ci maddə əlavə edilsin:

"21.1-1. Mühüm iştirak pay sahibi mövcud payını artıraraq səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə və 33 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını mühüm iştirak payı ilə bağlı bu Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla Mərkəzi Bankın razılığı ilə əldə edə bilər.;"

1.11.3. 21.2-ci maddədə "mühüm" sözü "müvafiq" sözü ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.11.4. aşağıdakı məzmununda 21.3-cü maddə əlavə edilsin:

"21.3. Mərkəzi Bank aşağıdakı halları aşkar etdikdə sığortaçının nizamnamə kapitalında mühüm iştirak payı olan şəxsin payının özgeninkiləşdirilməsi və ya sığortaçı tərəfindən geri alınması barədə məhkəməyə orizo ilə müraciət edir:

21.3.1. fiziki şəxs və ya hüquqi şəxsin icra orqanlarının rəhbər işçilərindən hər hansı biri məqbul və lazımi keyfiyyətlərə malik olmadığıda;

21.3.2. sığortaçının maliyyə sağlamlığına və ya onun etibarlı və prudenensial idarə olunmasına təhlükə törədə bilən dərəcədə sığortaçıya təsir göstərildikdə;

21.3.3. xarici sığortacının və ya bu Qanunun 20.1-2-ci maddəsində müəyyən edilmiş xarici institusional investorun əsas fəaliyyətini həyata keçirməyə hüquq verən rəsmi sənəd (lisenziya, icazə və s.) ləğv edildikdə.;"

1.12. 22-ci maddə üzrə:

1.12.1. 22.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"22.1. Sığortaçıda mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxs Mərkəzi Bankdan razılıq almaq üçün bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədləri, həmçinin aşağıdakı sənədləri əlavə etməklə Mərkəzi Banka yazılı müraciət etməlidir:

22.1.1. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən sənəd və məlumatlar (olduqda), habelə mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənəd və məlumatlar, xarici fiziki şəxsə münasibətə isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

22.1.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən hüquqi şəxs olduqda dövlət qeydiyyatına alınması haqqında Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən sənəd və məlumatlar (olduqda), habelə mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənəd və məlumatlar, xarici fiziki şəxsə münasibətə isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

22.1.3. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən hüquqi şəxs olduqda dövlət qeydiyyatına alınması haqqında Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən sənəd və məlumatlar (olduqda), habelə mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənəd və məlumatlar, xarici fiziki şəxsə münasibətə isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.;"

1.12.2. 22.2-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "20 təqvim" sözləri "15 iş" sözləri ilə əvəz edilsin;

1.12.3. 22.3-cü və 22.4-cü maddələr ləğv edilsin;

1.12.4. 22.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"22.5. Müraciət edən bu Qanunun tələblərinə cavab verdikdə Mərkəzi Bank onun mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmasına razılıq verilmiş barədə qərar qəbul edir. Müraciət edən bu Qanunun tələblərinə cavab vermədikdə, habelə aşağıdakı hallarda Mərkəzi Bank razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir:

22.5.1. mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxslər (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbər işçiləri) məqbul və lazımi keyfiyyətlərə malik olmadığıda;

22.5.2. mühüm iştirak payı sahiblərinin və əhəmiyyətli nəzarətə malik şəxslərin və onların benefisiar mülkiyyətçilərinin sığortaçıya təsirinə onun etibarlı və prudenensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

22.5.3. mühüm iştirak payının və əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadığıda;

22.5.4. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda.;"

1.12.5. 22.6-cı maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.12.6. 22.7-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanının" və "bu orqanın" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.13. 23.2-ci, 31.3-cü, 53.2-ci, 57 - 59-cu, 96-cı, 98 -101-ci və 133.3-cü maddələr ləğv edilsin;

1.14. 24.1-ci maddəyə "payını" sözlərindən sonra "və ya bu Qanunun 21.1-1-ci maddəsində göstərilən iştirak paylarının" sözləri əlavə edilsin;

1.15. 25-ci maddə üzrə:

1.15.1. 25.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"25.2.4. daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətini təşkil edən Audit Komitəsi.;"

1.15.2. aşağıdakı məzmununda 25.3-cü maddə əlavə edilsin:

"25.3. Sığortaçılar Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.;"

1.16. 26.1.8-ci maddədə ", İdarə Heyətinin və Təftiş Komissiyasının" sözləri "və İdarə Heyətinin" sözləri ilə əvəz edilsin;

1.17. 26.1.9-cu, 26.1.12-ci maddələrdə, 33-cü maddənin ikinci, 33.1-ci maddənin birinci abzasında, 34-cü maddənin ikinci, 34.1-ci maddənin birinci abzasında, 35.1-ci maddənin ikinci cümlesində və 35.2-ci maddədə ismin müvafiq hallarında "Təftiş Komissiyası" sözləri ismin müvafiq hallarında "Audit Komitəsi" sözləri ilə əvəz edilsin;

1.18. 27.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"27.3. Səhmdarların Ümumi Yığıncağının növbədənkonar iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə səhmlərin əzi on faizinə malik olan səhmdarların, İdarə Heyətinin və Audit Komitəsinin tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır.;"

1.19.28-ci maddə üzrə:

1.19.1. 28.4-cü maddənin ikinci cümlesinə "orqanında" sözlərindən sonra "(Audit Komitəsi istisna olmaqla)" sözləri əlavə edilsin;

1.19.2. 28.5.1-ci maddədə "hissəsi" eyni səhmdarlara məxsus olduğu hallar istisna olmaqla, "sözləri "hissəsinin eyni səhmdarlara məxsus olduğu hallarda, habelə sığortası sahəsində fəaliyyət göstərən sığortaçının Direktorlar Şurası üzvünün isə yalnız həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılardan birində Direktorlar Şurasının üzvü olması istisna olmaqla, digər" sözləri ilə əvəz edilsin;

1.19.3. 28.5.2-ci maddəyə "üç" sözlərindən sonra "(müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunduqda beş)" sözləri əlavə edilsin;

1.20. 29-cu maddə üzrə:

1.20.1. 29.1.1-ci maddəyə "İdarə Heyətindən" sözlərindən sonra "və Audit Komitəsindən" sözləri əlavə edilsin;

1.20.2. aşağıdakı məzmununda 29.1.1-1-ci maddə əlavə edilsin:

"29.1.1-1. Audit Komitəsinin əsasnaməsini təsdiq etmək.;"

1.20.3. 29.1.3 - 29.1.5-ci maddələrdə ismin müvafiq hallarında "Təftiş Komissiyası" sözləri ismin müvafiq hallarında "Audit Komitəsi" sözləri ilə əvəz edilsin;

1.20.4. 29.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"29.1.6. Direktorlar Şurasının və İdarə Heyətinin üzvlərindən başqa (bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı müvafiq səlahiyyətlərin Direktorlar Şurasına verildiyi hallar istisna olmaqla) sığortaçının digər rəhbər işçilərini təyin etmək və onların emək haqlarının miqdarını müəyyən etmək.;"

1.20.5. 29.1.7-ci maddədə "konarlaşdıraraq" sözü "azad ədədərək" sözləri ilə əvəz edilsin;

1.20.6. 29.1.14-cü maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.21. 30.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 30.1.8-ci maddə əlavə edilsin:

"30.1.8. sığortaçı tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını, İdarə Heyətini və Audit Komitəsinin məlumatlandırmaq, Mərkəzi Bankla isə sığorta qanunvericiliyinin və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktları barədə bildiriş göndərmək.;"

1.22. 32-ci maddə üzrə:

1.22.1. 32-ci maddənin ikinci, 32.1-ci maddənin birinci cümlesində, 32.2-ci maddənin birinci və ikinci cümələrinə, 32.5-ci maddədə və 32.6-cı maddənin birinci və dördüncü cümələrinə ismin müvafiq hallarında "Təftiş Komissiyası" sözləri ismin müvafiq hallarında "Audit Komitəsi" sözləri ilə əvəz edilsin;

1.22.2. 32.3-cü maddəyə "orqanının üzvü" sözlərindən sonra "(eyni sığortaçının Direktorlar Şurasının müstəqil üzvü istisna olmaqla)" sözləri əlavə edilsin və həmin maddədə "Təftiş Komissiyasının" sözləri "Audit Komitəsinin" sözləri ilə əvəz edilsin;

1.22.3. aşağıdakı məzmununda 32.3-1-ci maddə əlavə edilsin:

"32.3-1. Sığortaçının səhmdarları və İdarə Heyətinin üzvləri onun Audit Komitəsinin üzvü ola bilər. Bu Qanunun 32.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sığortaçının Direktorlar Şurasının üzvü (sığortaçının səhmdarı olan Direktorlar Şurasının üzvü istisna olmaqla) Audit Komitəsinin üzvü ola bilər.;"

1.22.4. 32.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"32.4. Direktorlar Şurası tərəfindən Audit Komitəsinin üzvləri seçilir. Direktorlar Şurası Audit Komitəsinin üzvlərindən birini Audit Komitəsinin sədri təyin edir. Audit Komitəsinin sədrinin səlahiyyətləri sığortaçının nizamnaməsində və Audit Komitəsi haqqında əsasnamə ilə müəyyən edilir.;"

1.23. 33.1.7-ci maddəyə "Mülki Məcəlləsindən" sözlərindən sonra "və Mərkəzi Bankın normativ xarakterli aktları ilə" sözləri əlavə edilsin;

1.24.37-ci maddə üzrə:

1.24.1. 37.1-ci maddədə "Təftiş Komissiyasının" sözləri "Audit Komitəsinin" sözləri ilə əvəz edilsin;

1.24.2. 37.2-ci maddə aşağıdakı redaksiyada verilsin:



"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 6-cı sahə.

1.36.1. adında və 78.1-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.36.2. 78.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"78.2. Sığortaçılar fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.;"

1.36.3. 78.3-cü və 78.3-1-ci maddələr ləğv edilsin;

1.36.4. 78.4-cü maddənin ikinci cümləsi çıxarılsın;

1.36.5. 78.5-ci maddədə "digər" sözü "sığortanın fəaliyyətinə dair" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.36.6. 78.6-cı maddədə "maliyyə bazarlarına nəzarət orqanı" və "həmin orqana" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.36.7. 78.7-ci və 78.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"78.7. Sığorta sektorunda nəzarət funksiyalarının həyata keçirilməsi üçün tələb olunduqda sığortaçı, onun əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslər və aidiyyəti şəxsləri, habelə sığortanın auditini aparın və ya aparmış şəxslər sığorta siri də daxil olmaqla sığortanın fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidirlər.

78.8. Sığortaçı maliyyə ilinin bitməsindən on gecə üç ay müddətində müstəqil auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, on gecə altı ay müddətində isə müstəqil auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet sahifəsində dərc etməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc edilə bilər.;"

1.36.8. 78.9-cü maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.37. aşağıdakı məzmununda 79.7-1-ci maddə əlavə edilsin:

"79.7-1. Sığortanın katastrəfik risklərlə əlaqədar üzərində saxladığı ümumi riskin həcmi bu Qanunun 10.2-ci və 10.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.;"

1.38. 80.2-ci maddəyə "habelə" sözlərindən sonra "səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sığortaçıların nizamnamə kapitalının formalaşdırılması istisna olmaqla," sözləri əlavə edilsin;

1.39. 81-ci maddə üzrə:

1.39.1. 81.5.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 81.5.4-cü maddə əlavə edilsin:

"81.5.4. katastrəfik risklər üzrə ehtiyat.;"

1.39.2. 81.6.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 81.6.6-cı maddə əlavə edilsin:

"81.6.6. katastrəfik risklər üzrə ehtiyat.;"

1.39.3. 81.7-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.39.4. 81.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"81.8. Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya siviyyəsində, etibarlılığında, investisiyaya yönəldilməsində, rentabelliyyətə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla sığorta ehtiyatlarının formalaşdırılması qaydaları, həmçinin katastrəfik risklərin meyarları Mərkəzi Bank tərəfindən müəyyən edilir.;"

1.40. 81.3-3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"81-3-3. Aktuari şəhadətnaməsi Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydalara əsasən attestasiyadan keçmiş şəxslərə dövlət rüsumunu ödənilməsinə təşviq edən sənəd təqdim olunduqda sonra 5 iş günü ərzində verilir. Aktuari şəhadətnaməsi attestasiya günündən hesablanaraq 5 il müddətinə verilir.;"

1.41.81-4.1-ci maddədə "şəxslər attestasiyanın keçirildiyi tarixdən 5 iş günü müddətində" sözləri "və aktuari şəhadətnaməsini almış şəxslər dərhal" sözləri ilə əvəz edilsin;

1.42.81-5.1.2-ci maddəyə "sığortaçıda" sözlərindən əvvəl "eyni" sözü əlavə edilsin;

1.43.81-6-cı maddə üzrə:

1.43.1. 81-6.3.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 81-6.3.4-cü maddə əlavə edilsin:

"81-6.3.4. Mərkəzi Bank tərəfindən müəyyən edilən digər hesablamalar və göstəricilərin daxil edilməsi.;"

1.43.2. 81-6.5-ci və 81-6.7-ci maddələrdə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.43.3. 81-6.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"81-6.6. Aktuari rəyi məsul aktuari tərəfindən sığortaçıya və Mərkəzi Banka təqdim edilməlidir. Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.;"

1.44. 83-cü maddə üzrə:

1.44.1. 83.1-ci maddənin birinci cümləsində, 83.3-cü, 83.4-cü və 83.6-cı maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.44.2. 83.2.2-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə, "həmin orqanda" sözləri "Mərkəzi Bankda" sözləri ilə əvəz edilsin;

1.44.3. 83.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"83.2.4. məqbul və lazımi keyfiyyətlərə malik olması.;"

1.44.4. aşağıdakı məzmununda 83.3-1-ci maddə əlavə edilsin:

"83.3-1. Hüquqi şəxs sığorta agenti fəaliyyəti dövründə attestasiyadan keçməli işçilərinin say həddinə dair bu Qanunun 83.3-cü maddəsinin tələbinə riayət etməlidir.;"

1.45. 84-cü maddə üzrə:

1.45.1. 84.1-ci maddənin birinci abzasında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.45.2. 84.1.1.1-ci maddəyə "surəti" sözlərindən sonra " , müraciət edən xarici fiziki şəxs olduqda isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada ləqəlləşdirilmiş və ya apostil verilmiş arayış" sözləri əlavə edilsin;

1.45.3. 84.1.2.3-cü maddəyə "sənədlər" sözlərindən sonra " , həmin şəxs xarici fiziki şəxs olduqda isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada ləqəlləşdirilmiş və ya apostil verilmiş arayış" sözləri əlavə edilsin;

1.45.4. 84.2-ci maddə ləğv edilsin;

1.46. 86.1-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Müraciət edən bu Qanunun tələblərinə cavab vermədikdə, fiziki şəxs, habelə hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxsin rəhbər işçiləri kimi təyin edilməsi nəzərdə tutulan şəxslər məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda Mərkəzi Bank lisenziyanın verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir.;"

1.47. 88-ci maddə üzrə:

1.47.1. 88.1-ci maddədə "15 gün" sözləri "10 iş günü" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.47.2. 88.3-cü maddədə "və 83.4-cü" sözləri " , 83.4-cü və 88.4-cü" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanında" sözləri "Mərkəzi Bankda" sözləri ilə, "3" rəqəmi "5" rəqəmi ilə, "həmin orqanda" sözləri "Mərkəzi Bankda" sözləri ilə əvəz edilsin;

1.47.3. aşağıdakı məzmununda 88.4-cü maddə əlavə edilsin:

"88.4. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxsin əmək müqaviləsi və mülki-hüquqi müqavilə əsasında sığorta vasitəçiliyi fəaliyyətinə cəlb edilmiş əməkdaşları bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Mərkəzi Bankda attestasiyadan keçməlidirlər.;"

1.48. 91.2-ci maddədə "vətəndaş qüsuruzluğuna" sözləri "məqbul və lazımi keyfiyyətlərə" sözləri ilə əvəz edilsin;

1.49. 92-ci maddə üzrə:

1.49.1. 92.1-92.3-cü maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.49.2. 92.4-cü maddədə "maliyyə bazarlarına nəzarət orqanının" və "bu orqanın" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.49.3. 92.5-ci maddəyə "aşkar edildikdə" sözlərindən sonra " , habelə hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda və ya sığorta qanunvericiliyi ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə" sözləri əlavə edilsin və həmin maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "kənarlaşdırılması" sözü "azad edilməsi" sözləri ilə əvəz edilsin;

1.50. 93-cü maddə üzrə:

1.50.1. 93.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"93.1. Sığortaçıların hesabət və məlumatları ilə bağlı bu Qanunun 78-ci maddəsinin tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə bu Qanunun 93.2-ci maddəsinin tələbi nəzərə alınmaqla şamil edilir.;"

1.50.2. 93.2-2-ci maddədə "Hüquqi şəxs sığorta agenti bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçisi" sözləri "Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxslər bu Qanunun 83.3-1-ci və 88.4-cü maddələrində nəzərdə tutulmuş əməkdaşları" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.50.3. 93.2-3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"93.2-3. Sığorta vasitəçiləri fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.;"

1.51. aşağıdakı məzmununda 11-1-ci fəsil əlavə edilsin:

"11-1-ci Fəsil Müstəqil ekspertlər

Maddə 94-1. Müstəqil ekspert fəaliyyətinin əsasları

94-1.1. Müstəqil ekspert fəaliyyəti Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sahələr üzrə həyata keçirilir.

94-1.2. Aşağıdakı tələblərə cavab verən fiziki və hüquqi şəxslər müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra reyestrə daxil edilədiyi sahə (sahələr) üzrə müstəqil ekspert fəaliyyəti ilə məşğul ola bilərlər:

94-1.2.1. fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə və müstəqil ekspert sertifikatına malik olmalıdır;

94-1.2.2. hüquqi şəxs:

94-1.2.2.1. hüquqi şəxsin əmək müqaviləsi əsasında işləyən on azı iki işçisi müstəqil ekspert olmalıdır;

94-1.2.2.2. hüquqi şəxsin iştirakçısı və icra orqanının rəhbəri sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə əmək və ya mülki-hüquqi müqavilə münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir;

94-1.2.2.3. hüquqi şəxsin adı bu Qanunun 94-4-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

94-1.3. Aqrar sığorta sistemində müstəqil ekspert olmaq istəyən şəxs "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq sertifikat aldıqdan sonra bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan reyestrə daxil edilir.

94-1.4. Fiziki şəxs olan müstəqil ekspert müstəqil ekspert fəaliyyətinə göstərdiyi dövrüdə sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə müstəqil ekspert fəaliyyəti üzrə xidmətin göstərilməsi istisna olmaqla, digər xidmətlər ilə əlaqədar mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir.

94-1.5. Hüquqi şəxs olan müstəqil ekspertin həyata keçirdiyi müstəqil ekspert fəaliyyəti onun əsas fəaliyyət növüdür.

94-1.6. Hüquqi şəxs olan müstəqil ekspert əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

94-1.6.1. müstəqil ekspertlərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;

94-1.6.2. sığortaya və əlaqəli fəaliyyət sahələrində əid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat dəstiyələrində hazırlanması və satış;

94-1.6.3. sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı.

94-1.7. Bu Qanunun 94-1.2.2.1-ci maddəsində müəyyən edilən şəxslərə müstəqil ekspert sertifikatının müddəti bitdikdə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verildikdə və ya onlar müstəqil ekspertlərin reyestrindən çıxarıldıqda, hüquqi şəxs 2 ay ərzində əmək müqaviləsi ilə işləyən müstəqil ekspertlərin minimum sayını bərpa etməli və həmin müddətdə müvafiq sahə üzrə müstəqil ekspert fəaliyyətini həyata keçirməməlidir.

94-1.8. Müstəqil ekspert tərəfindən aşağıdakıların həyata keçirilməsi qadağandır:

94-1.8.1. müstəqil ekspertlərin reyestrinə daxil edilədiyi tarixdən əvvəlki 2 il ərzində əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətlərində olduğu sığortaçıların sığortaladığı risklər ilə bağlı baş vermmiş sığorta hadisəsi üzrə müstəqil ekspert kimi 2 il müddətində çıxış etməsi;

94-1.8.2. müstəqil ekspertlə əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətlərində olan sığortalı, sığorta olunan, faydalanan şəxs və ya zərər çəkmiş üçüncü şəxsə əlaqəli sığorta hadisəsi üzrə müstəqil ekspert kimi çıxış etməsi;

94-1.8.3. hüquqi şəxs olan müstəqil ekspertə əmək müqaviləsi əsasında işləyən zaman digər hüquqi şəxs olan müstəqil ekspertdə vəzifə tutması və ya sərbəst şəkildə müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsi;

94-1.8.4. sığortaçının, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsin və ya sığorta vasitəçisinin baş ofis, filial və ya nümayəndəliklərində fəaliyyət göstərməsi;

94-1.8.5. sığorta müqaviləsinin bağlanılması ilə əlaqədar riski qiymətləndirədiyi halda həmin müqavilə üzrə baş vermmiş sığorta hadisəsinin araşdırılması, noticələrinin aradan qaldırılması və (və ya) zərərin qiymətləndirilməsi;

94-1.8.6. aşağıdakı hallarda müstəqil ekspertizanın aparılması:

94-1.8.6.1. özünü və ya yaxın qohumlarının ekspertiza obyektinə bağlı əmlak monafəqi, tərəflərdən biri ilə mübahisəsi (əvvəlki dövr də daxil olmaqla) və ya ekspertiza obyektinə dair müqavilədən kənar öhdəlikləri olduqda;

94-1.8.6.2. özü və ya yaxın qohumları ekspertiza obyektinə bağlı əmlak monafəqi olan hüquqi şəxsə aidiyyəti olan şəxs olduqda.

94-1.9. Müstəqil ekspert müstəqil ekspert fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar əldə etdiyi kommersiya, sığorta, bank və digər konfidensial məlumatların qanunla müəyyən olunmuş qaydada qorunmasını təmin etməlidir.

94-1.10. Müstəqil ekspert fəaliyyətini həyata keçirilməsinə dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Maddə 94-2. Müstəqil ekspertlərin reyestri

94-2.1. Müstəqil ekspertlərin reyestri sahələr üzrə bu Qanunun 95.3-cü maddəsinə uyğun olaraq aparılır.

94-2.2. Fiziki şəxs müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr), hüquqi şəxs isə onun əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr) üzrə müstəqil ekspertlərin reyestrinə daxil edilir.

94-2.3. Fiziki və hüquqi şəxslər aşağıdakı hallarda müstəqil ekspertlərin reyestrindən çıxarırlar:

94-2.3.1. fiziki şəxs:

94-2.3.1.1. öz ərizəsi ilə müraciət etdikdə;

94-2.3.1.2. bu Qanunun 94-2.4-cü maddəsi nəzərə alınmaqla, müstəqil ekspert sertifikatının müddəti bitdikdə və yenisini almıdıqda;

94-2.3.1.3. müstəqil ekspert fəaliyyəti ilə bağlı bu Qanunun tələblərinin pozulmasına görə bir il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda;

94-2.3.1.4. məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

94-2.3.1.5. bu Qanunun 102-ci maddəsinə uyğun olaraq verilmiş təqdimat vaxtında və ya tam icra edilmədikdə;

94-2.3.1.6. vəfat etdikdə;

94-2.3.1.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

94-2.3.1.8. müstəqil ekspert fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə, o cümlədən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

94-2.3.2. hüquqi şəxs:

94-2.3.2.1. öz ərizəsi ilə müraciət etdikdə;

94-2.3.2.2. bu Qanunun 94-1.7-ci maddəsinin tələbləri pozulduqda;

94-2.3.2.3. bu Qanunun 94-2.3.1.3-cü və ya 94-2.3.1.5-ci maddələrdə göstərilən hallarda;

94-2.3.2.4. müflis elan edildikdə və ya ləğv edildikdə.

94-2.4. Müstəqil ekspertlərin reyestrinə bir neçə sahə üzrə daxil edilmiş fiziki şəxs olan müstəqil ekspert bu Qanunun 94-3.4-cü maddəsinə uyğun olaraq müvafiq sahə üzrə yenidən sertifikat almıdıqda həmin sahə üzrə reyestrdən çıxarılır.

94-2.5. Bu Qanunun 94-1.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, hüquqi şəxs olan müstəqil ekspert müstəqil ekspert elan işçisinin əmək müqaviləsinə xitam verildikdən sonra 2 ay müddətində onu müvafiq sahə üzrə müstəqil ekspertlə əvəz etmədikdə (müvafiq sahə üzrə digər müstəqil ekspert elan işçisinin olduğu hallar istisna olmaqla), o, müvafiq sahə üzrə müstəqil ekspertlərin reyestrindən çıxarılır.

94-2.6. Bu Qanunun 94-2.3.1.3- 94-2.3.1.5-ci və 94-2.3.2.3-cü maddələrində əsasən reyestrəndə çıxarılmış müstəqil ekspert reyestrində çıxarıldığı tarixdən müstəqil ekspert fəaliyyəti ilə məşğul və ya bir il ərzində təkrar reyestrə daxil edilə bilər.

Maddə 94-3. Müstəqil ekspert sertifikatı

94-3.1. Müstəqil ekspert sertifikatı bu Qanunun 94-1.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş sahələr üzrə verilir.

94-3.2. Fiziki şəxslər müstəqil ekspert sertifikatının əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) imtahandan keçməlidirlər.

94-3.3. Bu Qanunun 94-3.2-ci maddəsində nəzərdə tutulmuş imtahana buraxılan şəxslərə dair tələblər, imtahandan keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

94-3.4. Müstəqil ekspert sertifikatı imtahandan keçmiş şəxslərə 5 il müddətinə verilir. Müstəqil ekspert sertifikatının müddəti bitdikdə, yeni sertifikat almaq üçün bu Qanunun 94-3.2-ci maddəsində nəzərdə tutulan imtahana yenidən iştirak edilməlidir.

Maddə 94-4. Hüquqi şəxs olan müstəqil ekspertin adı

94-4.1. Hüquqi şəxs olan müstəqil ekspertin tam adında "sığorta üzrə müstəqil ekspert" sözləri olmalıdır.

94-4.2. Bu Qanunun 90-cı maddəsinin tələbləri hüquqi şəxs olan müstəqil ekspertlərə də şamil olunur.;"

1.52. 95-ci maddə üzrə:

1.52.1. 95.1.1-ci maddədə "sığorta sisteminin" sözləri çıxarılsın;

1.52.2. 95.1.3-cü maddədə "sistemində" sözü "münasibətlərində" sözü ilə əvəz edilsin;

1.52.3. 95.2-cı maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.52.4. 95.3-cü maddənin birinci cümləsindən "xarici sığortaçıların və" sözləri çıxarılsın və həmin cümlədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin, ikinci cümlədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.52.5. aşağıdakı məzmununda 95.4-cü və 95.5-ci maddələr əlavə edilsin:

"95.4. Mərkəzi Bank sığortaçıların sistem əhəmiyyətiylə nəzərə alınmaqla onlar üçün müəyyən edilmiş normativ və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.

95.5. Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları Mərkəzi Bank tərəfindən müəyyən olunur.;"

1.53. 96.1-1-ci maddənin birinci abzasında, 96-3.4 - 96-3.7-ci, 96-4.2-ci maddələrdə, 96-5.4-cü maddənin ikinci cümləsində, 96-5.7-ci maddənin birinci və ikinci cümlələrində, 96-6.7-ci maddədə, 96-7-cü maddənin adında, 96-7.1-ci maddədə, 96-7.2-ci maddənin birinci abzasında ismin müvafiq hallarında "Maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.54. 96-2.3-cü maddənin birinci cümləsində və 96-3.3-cü maddədə ismin müvafiq hallarında "Maliyyə bazarlarına nəzarət orqanı" və "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.55. 96-2.4-cü maddənin birinci və üçüncü cümlələrində "Maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, ikinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.56. 96-2.6-cı maddəyə "sərfçivəsində" sözlərindən sonra "plandankənar yoxlamalar aparılır" sözləri əlavə edilsin və həmin maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.57. 96-5.6-cı maddənin birinci cümləsində "Maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə, "5 təqvim" sözləri "3 iş" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bankna" sözləri ilə və ikinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.58.97-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 97. Yoxlamalar

Sığorta sahəsində yoxlamalar Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aparılır.;"

1.59. 102-ci maddə üzrə:

1.59.1. adında, 102.2.8-ci,102.2.8-2-ci, 102.3 - 102.6-cı maddələrdə, 102.7-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.59.2. 102.1-ci maddəyə "aktuarilərin" sözlərindən sonra " , müstəqil ekspertlərin" sözləri və "aşkar edildikdə" sözlərindən sonra " , o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə" sözləri əlavə edilsin və həmin maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.59.3. 102.2-ci maddənin birinci abzasında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin və həmin abzas "aktuarilərdən" sözlərindən sonra " , müstəqil ekspertlərdən" sözləri əlavə edilsin;

1.59.4. 102.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"102.2.5. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadıqda hesab etmək üçün əsaslar olduqda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanaqəd sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılması.;"

1.59.5. aşağıdakı məzmununda 102.2.5-1-ci maddə əlavə edilsin:

"102.2.5-1. bu Qanunun 38.4-cü və ya 92.5-ci maddələrinə uyğun olaraq rəhbər işçinin vəzifədən azad edilməsinə.;"

1.59.6. 102.2.6-cı maddə ləğv edilsin;

1.59.7. 102.2.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 102.2.12-cı maddə əlavə edilsin:

"102.2.12. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxs tərəfindən bu Qanunun 88.4-cü maddəsində göstərilmiş əməkdaşlarının həmin maddəyə uyğun olaraq attestasiyadan keçmələrinin təmin edilməsinə.;"

1.60. 103.1.1-ci maddəyə "aktuariləri" sözlərindən sonra "və müstəqil ekspertləri" sözləri əlavə edilsin;

1.61.104-cü maddə üzrə:

1.61.1. 104.1-ci maddənin birinci cümləsinə "sığortaçının" sözlərindən əvvəl "müvafiq olaraq" sözləri, "sığorta vasitəçisinin" sözlərindən sonra "və müstəqil ekspertin" sözləri, "fiziki şəxs olan" sözlərindən sonra "müstəqil ekspertə və" sözləri əlavə edilsin;

1.61.2. 104.2-cı maddəyə "sığortaçının" sözlərindən sonra " , müstəqil ekspertin" sözləri əlavə edilsin;

1.62. 105.6-cı və 106.5-ci maddələrdə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə, "həmin orqanın" sözləri "onun" sözü ilə əvəz edilsin;

1.63. 106.1.3-cü maddədə (hər iki halda) "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə, "20 gün" sözləri "15 iş günü" sözləri ilə əvəz edilsin;

1.64. 106.1.10-cu maddəyə "və" sözlərindən sonra "(və ya)" sözləri əlavə edilsin;

1.65. 107-ci maddə üzrə:

1.65.1. 107.1-ci maddənin birinci abzasında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.65.2. 107.1.5-cı maddəyə "aşkar edildikdə" sözlərindən sonra " , habelə mühüm iştirak payı sahiblərinin və ya benefisiar mülkiyyətçilərinin sığortaçıya təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyini əsaslan verən faktlar olduqda" sözləri əlavə edilsin;

1.65.3. 107.1.7-ci maddə ləğv edilsin;

1.65.4. 107.1.8-ci maddədə "sahibinin vətəndaş qüsuruzluğunu aradan qaldırın hal yarandıqda" sözləri "sahibi məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda və ya öldükdə" sözləri ilə əvəz edilsin;

1.66. 108-cü maddə üzrə:

1.66.1. 108.1-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə, "həmin orqanın" sözləri "onun" sözü ilə əvəz edilsin;

1.66.2. 108.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"108.2. Mərkəzi Bank sığortaçının lisenziyasının ləğvi haqqında qəbul etdiyi qərar barədə Azərbaycan Respublikasında nəşr olunan bir dövlət qəzetində, sığorta vasitəçisinin lisenziyasının ləğvi haqqında isə qəbul etdiyi qərar barədə media subyektləri vasitəsilə rəsmi məlumat dərc etdirir və həmin qərar məqbul olduqda tarixdən 5 iş günü müddətində müvafiq vergi orqanına ləqəlləşdirilir.;"

1.66.3. 108.7-ci maddənin ikinci cümləsində "20 gün ərzində maliyyə bazarlarına nəzarət orqanına" sözləri "15 iş günü ərzində Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.66.4. 108.8-cü maddənin birinci, ikinci və üçüncü (hər iki halda) cümlələrində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.67. 109-cü maddə üzrə:

1.67.1. 109.1-cı maddənin birinci abzasında "Maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.67.2. 109



"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" 2008-ci il 13 mart tarixli 735 nömrəli, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Müəyyən edilsin ki:
 - "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 28.5.2-ci, 94-1.1-ci, 94-3.2-ci və 94-3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 - həmin Qanunun 94-1.1-ci və 94-3.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
 - həmin Qanunun 94-3.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 - altı ay müddətində:
 - "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 94-1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 - həmin Qanunun 94-3.3-cü maddəsinə uyğun olaraq, müstəqil ekspert sertifikatının öldə edilməsi üçün imtahana burax-

xılan şəxslərə dair tələbləri, imtahanın keçirilmə qaydasını, müstəqil ekspert sertifikatının formasını və verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

- əşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sığortaçının və təkrar sığortaçının təkrar sığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrar sığortalanmasına dair minimum tələbləri;

3.1.2. həmin Qanunun 10.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə risklərin sığortaçılar tərəfindən xarici sığortaçılarda təkrar sığortalanmasına dair hədləri və tələbləri;

3.1.3. həmin Qanunun 25.3-cü maddəsinə uyğun olaraq, sığortaçılar üçün korporativ idarəetmə standartlarını;

3.1.4. həmin Qanunun 38.1-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, sığortaçıda Direktorlar Şurasının və İdarə Heyətinin sədri və üzvləri ilə müsahibə keçirilməsi qaydasını;

3.1.5. həmin Qanunun 44.1.6-1-ci maddəsinə uyğun olaraq, məlumat formasını;

3.1.6. həmin Qanunun 81.8-ci maddəsinə uyğun olaraq, sığorta ehtiyatlarının formalaşdırılması qaydalarını və katastrofik risklərin meyarlarını;

3.1.7. həmin Qanunun 81-6.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, aktuari rəyinin məzmununu, formasını və təqdim edilməsi qaydasını;

3.1.8. həmin Qanunun 94-1.10-cu maddəsinə uyğun olaraq, müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələbləri;

3.1.9. həmin Qanunun 95.5-ci maddəsinə uyğun olaraq, sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarlarını;

3.2. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 184; 2013, № 12, maddə 1516; 2014, № 10, maddə 1182; 2016, № 3, maddə 453; 2020, № 7, maddə 860; 2022, №8, maddə 867) 2-ci hissəsində əşağıdakı dəyişikliklər edilsin:

"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523; 2016, № 2 (I kitab), maddə 185, № 3, maddə 414; 2017, № 2, maddə 149, № 7, maddə 1287; 2019, № 1, maddələr 27, 48; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 897; 2022, № 11, maddə 1231) əşağıdakı dəyişikliklər edilsin:

- 2.1-ci maddəyə "bu Qanundan," sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin.
- 4.4-cü maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin.
- 4.5-ci, 22.1.7-ci, 24.1.6-cı, 26.2-ci, 27.3-cü, 28.1-ci, 28.4-cü, 28.6-cı, 28.7-ci, 29.2-ci, 30.2-ci, 31.2-ci, 31.4-cü, 34.1-ci, 34.2-ci (hər iki halda) maddələrdə, 34.3-cü maddənin birinci abzasında, 34.4-cü, 34-1.3-cü, 40.2-ci maddələrdə, 48-ci maddənin mətnində, 52-1.3-cü, 57.1-ci, 58.4-cü, 58.5-ci, 63-3.0.2-ci, 63-4.3-cü, 63-4.4-cü maddələrdə, 63-9-cu və 69-cu maddələrin mətnində və 73.1-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
- 9.3-cü maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.
- 12.2-ci maddədə "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 96-cı maddəsində nəzərdə tutulandan əlavə," sözləri çıxarılıns.
- 16-cı maddə üzrə:
 - 16.2-ci maddənin ikinci cümləsində "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan" sözləri ilə əvəz edilsin;
 - 16.4-cü maddəyə əşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin:

"Bu maddədə müəyyən edilmiş zərərini qiymətləndirilməsi üçün çəkilən xərclər sığortaçı tərəfindən ödənilir."
 - 17.1.4-cü maddəyə "arayıq" sözlərindən sonra " (o cümlədən elektron formada)" sözləri əlavə edilsin.
 - 22.1.3-cü maddəyə "əmlak" sözlərindən əvvəl "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinin tələbini nəzərə almaqla," sözləri əlavə edilsin və həmin maddədə "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş hər hansı" sözləri çıxarılıns.
 - 24.1.4-cü maddədə "bu məqsədlə" sözləri "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq" sözləri ilə əvəz edilsin.
 - 32-ci maddə üzrə:
 - 32.2-ci maddədə "və ya zərərçəkən üçüncü şəxs" sözləri ", zərərçəkən üçüncü şəxs və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı" sözləri ilə əvəz edilsin;
 - 32.3-cü maddəyə "haldə isə sığorta olunan" sözlərindən sonra "və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı" sözləri əlavə edilsin.
 - 34-cü maddənin adında, 63-3.0.11-ci, 63-5.3-cü və 63-6.3-cü maddələrdə "maliyyə bazarlarına nəzarət orqanı ilə" sözləri "Mərkəzi Bankla" sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmununda 34-1.4-cü maddə əlavə edilsin:

"34-1.4. İnformasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir."

13. 34-2.0.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və əşağıdakı məzmununda 34-2.0.11-ci maddə əlavə edilsin:

"34-2.0.11. bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışda əks olunan məlumatlar."

14. 34-3.1-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin, həmin maddədə "Büronun iştirakçısı olan" sözləri çıxarılıns və həmin maddədə "sığortaçılar," sözlərindən sonra "müstəqil ekspertlər," sözləri əlavə edilsin.

15. 34-4-cü maddə üzrə:

- 34-4.0-cı, 34-4.0.1 - 34-4.0.4-cü maddələr müvafiq olaraq 34-4.1-ci, 34-4.1.1 - 34-4.1.4-cü maddələr hesab edilsin;
- 34-4.1.1-ci maddəyə "protokol" sözlərindən sonra ", baş vermmiş sığorta hadisəsi ilə əlaqədar bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayış" sözləri əlavə edilsin;
- 34-4.1.2-ci maddədə ", həmçinin ümumiləşdirilmiş məlumatlar" sözləri "və ümumiləşdirilmiş məlumatlar, habelə kö-nüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatlar" sözləri ilə əvəz edilsin;
- 34-4.1.3-cü maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
- 34-4.1.5. Büronun iştirakçısı olmayan sığortaçılar - özlərinin bağladığı kö-nüllü sığorta müqavilələri üzrə baş vermmiş sığorta hadisəsi ilə əlaqədar bu Qanunun 58.4-cü maddəsində nəzərdə tutulmuş arayış barədə məlumatlar;
- 34-4.1.6. müstəqil ekspertlər - bu Qanunun məqsədləri üçün zərərini qiymətləndirilməsində iştirak etdiyi sığorta hadisəsi barədə informasiya sisteminin informasiya ehtiyatında olan məlumatlar.

34-4.2. Büro Mərkəzi Bankla razılaşdırmaqla bu Qanunun 34-4.1.5-ci və 34-4.1.6-cı maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq olaraq onun iştirakçısı olmayan sığortaçılara və müstəqil ekspertlərə təqdim edilməsi şərtlərini və qaydasını müəyyən edir."

16. Aşağıdakı məzmununda 34-5-ci maddə əlavə edilsin:

"**Maddə 34-5. Büronun ləğvi**
Büro xüsusi qanunla ləğv edilə bilər. Bu zaman həmin qanunda informasiya sisteminin idarə olunması və istifadəsi qaydası müəyyən olunmalıdır."

17. 50.2-ci və 75-ci maddələr əşağıdakı redaksiyada verilsin:

"50.2. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortaçı icbaridir."

"**Maddə 75. İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarət**

Bu Qanunun Xüsusi bölməsində icbari qaydada sığorta etdir-mək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmasını təmin etmələrinə nəzarət hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları, sığortaçılar tərəfindən icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət isə Mərkəzi Bank tərəfindən həyata keçirilir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun tətbiqi və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Müəyyən edilsin ki:
 - "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 34-2.0-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həmin Qanunun 34-2.0.11-ci maddəsi üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
 - həmin Qanunun 75-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sorhəd sığorta müqaviləsi və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksilər avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hava, su və dəniz nəqliyyatı vasitələri və Azərbaycan Yaşıl Kartı üzrə isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksilər avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun irəli gələn məsələləri həll etsin.
 - Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
 - "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 34-1.4-cü maddəsinə uyğun olaraq, icbari sığortalar üzrə informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 - "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 949-VIQD nömrəli Qanununun irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
 - "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 794; 2013, № 11, maddə 1340; 2014, № 12, maddə 1569; 2017, № 1, maddə 60, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 5, maddə 475, № 8, maddə 844, № 11, maddə 1254) 4-cü hissəsində əşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə "1.1.9-cu, 1.1.12-ci və 16.6-cı" sözləri "1.1.12-ci, 16.6-cı, 28.5.2-ci, 94-1.1-ci, 94-3.2-ci və 94-3.3-cü" sözləri ilə əvəz edilsin;

4.2. 2.1-1-ci bənddə "və 16.6-cı" sözləri ", 16.6-cı, 94-1.1-ci və 94-3.3-cü" sözləri ilə əvəz edilsin;

4.3. 2.2-ci bənd ləğv edilsin;

4.4. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və əşağıdakı məzmununda 2.4-cü bənd əlavə edilsin:

"2.4. həmin Qanunun 94-3.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur."

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411; 2020, № 4, maddə 397, №7, maddə 895; 2021, № 2, maddə 125; 2023, №3, maddələr 350, 379) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"no əşağıdakı məzmununda 2.1.3-3-cü yarımbənd əlavə edilsin:

"2.1.3.3. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müstəqil ekspert sertifikatının verilməsi məqsədilə imtahanlar keçirir və imtahanlardan müvəf-fəqiyyətlə keçən şəxslərə sertifikat verir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2023-cü il



"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298; 2023, № 1, maddə 41, № 2, maddə 168, № 4, maddə 450; Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:
1.1.1.1.0.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"1.0.3. **benefisiar mülkiyyətçi** - son noticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) oqdlor bağlanmış, habelə son noticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər)";

1.1.2.1.0.5-cü maddənin birinci cümləsinə "şəxs," sözdündən sonra "o cümlədən beynəlxalq təşkilat," sözləri əlavə edilsin, həmin maddənin ikinci cümləsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda üçüncü cümlə əlavə edilsin: "Emitent qanunda nəzərdə tutulan məhdudiyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi kimi çıxış edir";

1.1.3.1.0.12-ci maddənin birinci halda "qiymətli kağızlarla əməliyyatlar üzrə" sözləri çıxarılsın, ikinci halda "qiymətli kağızlarla" sözləri "qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan" sözləri ilə əvəz edilsin;

1.1.4.1.0.18-ci maddəyə "fond birjəsi" sözlərindən sonra "(bu Qanunun 30.5-2-ci maddəsində nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum))" sözləri əlavə edilsin;

1.1.5.1.0.22-ci maddə ləğv edilsin;
1.1.6.1.0.25-ci maddədə "alqı-satqı" sözləri "alqı-satqı" sözləri ilə əvəz edilsin;

1.1.7.1.0.26-cı maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin;

1.1.8. 1.0.27-ci maddə aşağıdakı redaksiyada verilsin:
"1.0.27. **vətəndaş qüsurusuzluğu tələbi** - mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülkiyyətçilər üçün - qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağının olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın mühəndislik surasının və icra orqanının üzvləri, ləğvedicisi və bu Qanunla vətəndaş qüsurusuzluğu tələb olunan digər şəxslər üçün - məhkumluğun olmaması, mülkiyyət oleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağınə məhkəmə qərarı ilə qadağa qoyulmaması, habelə bu Qanunla vətəndaş qüsurusuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaqlar olduğu və ya xüsusilə ağır cinayətkar sövdələşməsinin olmaması";

1.1.9. 1.0.29-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 1.0.30-cu və 1.0.31-ci maddələr əlavə edilsin:

"1.0.30. digər ticarət sistemi - Mərkəzi Bank tərəfindən müəyyən edilən və fond birjasından konarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem;

1.0.31. məqbul və lazımi keyfiyyətlər-vətəndaş qüsurusuzluğu, ictimai mövqeyinə görə vıdanlı və etimada layiqləmə, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.;"

1.2. 2.1-ci, 9.1 - 9.3-cü, 9.4-cü (hər iki halda), 9.5-ci, 9.6-cı maddələrdə, 9.7-ci maddənin birinci cümləsində, 10.2-ci, 10.4-cü maddələrdə, 12-ci və 22.6-cı maddələrin ikinci cümlələrində, 22.7-ci maddənin ikinci cümləsində, 23.2-ci, 27.6-cı, 31.3-cü, 31.5-ci, 31.6-cı maddələrdə, 34-cü maddənin ədında, 34.1-34.4-cü, 37.3-cü, 38.13-cü, 39.5-cü, 40.3-cü, 40.4-cü, 41.3-cü, 41.4-cü, 42.1-ci, 43.1-ci, 45.3-cü maddələrdə, 46.2-ci maddənin birinci və ikinci cümlələrində, 46.3-cü maddənin birinci cümləsində, 48.3-cü maddədə, 48.5-ci maddənin birinci və ikinci cümlələrində, 49.4-cü maddədə, 49.5-ci maddənin birinci cümləsində, 49.7-ci, 49.8-ci, 50.8-cü, 53.2-ci, 53.2.2-ci, 54.2-ci maddələrdə, 55.2-ci maddənin birinci cümləsində, 65.0-cı, 68.1-ci, 69.1-ci maddələrdə, 69.2-ci maddənin birinci cümləsində, 69.3-cü maddənin birinci və ikinci cümlələrində, 69.4-cü, 69.5-ci, 69.5.4-cü, 70.1-ci, 70.2-ci maddələrdə, 71.1-ci maddənin ikinci cümləsində, 71.2-ci, 71.7-ci, 73.1-ci, 73.2-ci maddələrdə, 73.3-cü maddənin ikinci cümləsində, 77.4-cü maddədə, 77.5-ci maddənin ikinci cümləsində, 77.8-ci maddədə, 80.6-cı maddənin birinci və ikinci cümlələrində, 80.8-ci (hər iki halda), 81.3-cü, 81.6-cı maddələrdə, 82.1-ci maddənin birinci və ikinci cümlələrində, 82.3-cü (hər iki halda) maddədə, 87-ci maddənin ədında və mətnində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.3. 3-cü maddə üzrə:
1.3.1. 3.5.3-cü, 3.7-ci və 3.8-ci maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.3.2. 3.5.6-cı maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin və həmin maddədə "kağızların" sözdündən sonra "(kütləvi təklif edilən istiqrazlar istisna olmaqla)" sözləri əlavə edilsin;

1.3.3.3.5.7-ci maddədə "investisiya qiymətli kağızları" sözləri "səhmlər" sözü ilə əvəz edilsin;

1.3.4. aşağıdakı məzmununda 3.6-1-ci maddə əlavə edilsin:

"3.6-1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədaviüli bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən Mərkəzi Bankın müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.;"

1.4. 4-cü maddə üzrə:
1.4.1.4.3-cü maddəyə "qorarda" sözdündən sonra "azi" sözü əlavə edilsin;

1.4.2. 4.3.8-ci maddəyə "qaydası" sözdündən sonra "(abunə yazılış nəzərdə tutulduqda)" sözləri əlavə edilsin;

1.4.3. aşağıdakı məzmununda 4.3.8-1-ci, 4.3.8-2-ci və 4.4-cü maddələr əlavə edilsin:

"4.3.8-1. investisiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanma və başa çatma tarixləri;

4.3.8-2. investisiya qiymətli kağızlarının dəyərini ödənilməsi qaydası;"

"4.4. İstiqrazların buraxılışı haqqında qərarda bu Qanunun 4.3-cü maddəsində göstərilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar öz əksini tapanlıdır:

4.4.1. istiqrazların faiz dərəcəsi (nəzərdə tutulduqda);
4.4.2. təmin edilmiş istiqrazlar üzrə təminatın təsviri və şərtləri;
4.4.3. istiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti.;"

1.5. 5-ci maddə üzrə:

1.5.1. 5.1-ci maddənin birinci və ikinci cümlələrinə və 5.7.1-ci maddəyə ismin müvafiq hallarında "prospekti" sözdündən sonra ismin müvafiq hallarında "və ya informasiya memorandumu" sözləri əlavə edilsin;

1.5.2. 5.2-ci maddənin birinci və ikinci cümlələrinə, 5.4-cü (hər üç halda), 5.6-cı və 5.7-ci maddələrə ismin müvafiq hallarında "prospekti" sözdündən sonra ismin müvafiq hallarında "və informasiya memorandumu" sözləri əlavə edilsin;

1.5.3. 5.3-cü maddəyə "prospektinə" sözdündən sonra "və informasiya memorandumuna" sözləri əlavə edilsin və həmin maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.5.4. 5.5.3-cü, 5.6.3-cü, 5.9-cu, 5.11-ci və 5.13-cü maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.5.5. 5.5.4-cü maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə, "çox" sözü "az" sözü ilə əvəz edilsin;

1.5.6.5.6.1-ci maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.5.7.5.8-ci maddədə "Informasiya memorandumunu" sözləri "Emissiya prospekti və informasiya memorandumunu" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "açıqlayır" sözü "açıqlamır" sözü ilə əvəz edilsin;

1.5.8. 5.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

"5.12. Baza emissiya prospekti bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən təsdiq edilir və bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada açıqlanır.;"

1.6. 6-cı maddə üzrə:

1.6.1. ədında "və emissiya prospektinin" sözləri ", emissiya prospektinin və informasiya memorandumunun" sözləri ilə əvəz edilsin;

1.6.2. 6.1-ci, 6.3-cü və 6.6.2-ci maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.6.3. 6.2-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "və ya informasiya memorandumu Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.6.4. 6.3.3-cü maddəyə "şəhadətnamənin" sözdündən sonra ", hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının" sözləri əlavə edilsin;

1.6.5. 6.3.4-cü və 6.5-ci maddələrdə birinci halda ismin müvafiq hallarında "prospekti" sözdündən sonra ismin müvafiq hallarında "və ya informasiya memorandumu" sözləri əlavə edilsin və həmin maddələrdə "emissiyası emissiya prospekti ilə müşayiət olunarsa" sözləri "kütləvi təklif nəzərdə tutularsa" sözləri ilə əvəz edilsin;

1.6.6. 6.3.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"6.3.6. istiqrazların buraxılışı zamanı emittentin başa çatması son üç maliyyə illi (üç ildən az müddətdə yaradılıqda isə son maliyyə illəri və ya illi) üzrə audit yoxlamasından keçmiş (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatları, emittent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə həmin dövrü əhatə edən maliyyə hesabatları.;"

1.6.7. aşağıdakı məzmununda 6.3-2-ci maddə əlavə edilsin:

"6.3-2. Bu Qanunun 6.3.3-cü və 6.3.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Bank əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.;"

1.6.8. 6.4-cü maddə üzrə:

1.6.8.1. birinci cümlədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "və emissiya prospektinin" sözləri ", habelə emissiya prospektinin və ya informasiya memorandumunun" sözləri ilə, "iyirmi" sözü "on" sözü ilə əvəz edilsin;

1.6.8.2. ikinci cümləyə "prospekti" sözdündən sonra "və ya informasiya memorandumunu" sözləri əlavə edilsin;

1.6.8.3. üçüncü cümlədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin və həmin cümləyə "prospektinin" sözdündən sonra "və ya informasiya memorandumunun" sözləri əlavə edilsin;

1.6.9. 6.6-cı maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "və ya emissiya prospektinin" sözləri ",emissiya prospektinin və ya informasiya memorandumunun" sözləri ilə,"emissiyası emissiya prospekti ilə müşayiət olunarsa" sözləri "kütləvi təklif nəzərdə tutularsa" sözləri ilə əvəz edilsin;

1.6.10. 6.6.3-cü maddəyə "prospektinə" sözdündən sonra ", informasiya memorandumuna" sözləri əlavə edilsin;

1.6.11. 6.7-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "emissiyası emissiya prospekti ilə müşayiət olunarsa" sözləri "kütləvi təklif nəzərdə tutularsa" sözləri ilə əvəz edilsin və həmin maddədə "prospektinin" sözdündən sonra "və ya informasiya memorandumunun" sözləri əlavə edilsin;

1.6.12. 6.8-ci maddəyə "prospektinin" sözdündən sonra "və ya informasiya memorandumunun" sözləri əlavə edilsin və həmin maddədə "maliyyə bazarlarına nəzarət orqanına" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.6.13. 6.8.1-ci və 6.8.2-ci maddələrə ismin müvafiq hallarında "prospekti" sözdündən sonra ismin müvafiq hallarında "və ya informasiya memorandumunu" sözləri əlavə edilsin;

1.7. 7-ci maddə üzrə:

1.7.1. ədına, 7.2-ci maddəyə, 7.4-cü maddənin birinci cümləsinə (hər iki halda), 7.5-ci və 7.6-cı maddələrə ismin müvafiq hallarında "emissiya prospekti" sözlərindən sonra ismin müvafiq hallarında "və informasiya memorandumunu" sözləri əlavə edilsin;

1.7.2. 7.1-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "və ya informasiya memorandumu Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.7.3. 7.3-cü maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin və həmin maddədə "prospektinin" sözdündən sonra "və ya informasiya memorandumunun" sözləri əlavə edilsin;

1.8. 8-ci maddə üzrə:

1.8.1.8.1-ci maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Investisiya qiymətli kağızların yerləşdirilməsi qiymətli kağızların ilk mülkiyyətçilərinin depo hesabına köçürüldüyü anda başa çatmış sayılır.;"

1.8.2.8.6-cı maddəyə "səhmləri" sözdündən sonra ", habelə Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar və ya Mərkəzi Bankın dövlətin maliyyə agentii qismində çıxış etdiyi halda onun tərəfindən yerləşdirilən dövlət qiymətli kağızları" sözləri və "kütləvi təklif" sözlərindən sonra "yalnız" sözü əlavə edilsin;

1.8.3.8.9-cu, 8.13-cü və 8.17-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"8.9. Yerləşdirilən investisiya qiymətli kağızlarının sayı investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda, emissiya prospektində və ya informasiya memorandumunda göstərilən saydan çox olmamalıdır. Emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda qiymətli kağızlar həmin saydan az miqdarda yerləşdirildikdə emissiya baş tutmamış hesab edilir. Kütləvi təklif edilən istiqrazların emissiyasına daxil olan, lakin yerləşdirilməyən istiqrazların onların buraxılışı haqqında qərarda müəyyən edilmiş yerləşdirmə müddəti başa çatdıqdan sonra dövrüvədən çıxarılması hesab edilir.;"

"8.13. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyəri yalnız pulla ödənilir və bu pul vəsaiti klirinq təşkilatının üzvü olan banklarda emittentin açdığı müvəqqəti cari hesabda saxlanılır. Müvəqqəti cari hesabda olan pul vəsaitlərinin emittentin hesabına köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:

8.13.1. kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.4-cü maddəsində göstərilən qaydada;

8.13.2. kütləvi təklif edilən istiqrazlar barəsində bu Qanunun 8.1-ci maddəsinə uyğun olaraq yerləşdirmə başa çatdıqdan dərhal sonra.;"

"8.17. Bütün səhmləri dövlət məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərini buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərini növbəti buraxılışlarına şamil edilmir.;"

1.8.4. 8.15-ci və 8.16-cı maddələrdə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.9. 11-ci maddə üzrə:

1.9.1. 11.1- 11.3-cü,11.5-ci maddələrdə, 11.6-cı maddənin birinci (hər iki halda) və ikinci cümlələrində, 11.7-ci və 11.8-ci maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.9.2. 11.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"11.4. Kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.3-cü maddəsində göstərilən hesabətə Mərkəzi Bank təsdiq etdikdən sonra bu Qanunun 8.13-cü maddəsində nəzərdə tutulan müvəqqəti cari hesabla bağlı və ya hesabla əlaqəli pul vəsaitləri emittentin hesabına köçürülür.;"

1.9.3. aşağıdakı məzmununda 11.9-cü maddə əlavə edilsin:

"11.9. İnvestisiya qiymətli kağızların emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabat ədın bu maddənin tələbləri kütləvi təklif edilən istiqrazlara şamil edilmir.;"

1.10. 13-cü maddə üzrə:

1.10.1. 13.1-13.3-cü maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.10.2. 13.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.1.1. emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda investisiya qiymətli kağızları həmin saydan az miqdarda yerləşdirildikdə.;"

1.10.3. 13.1.2-cü maddəyə "prospekti" sözdündən sonra "və ya informasiya memorandumu" sözləri əlavə edilsin;

1.11. 15-ci maddə üzrə:

1.11.1.15.1-ci maddənin "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada" sözləri çıxarılsın;

1.11.2.15.2-ci maddənin birinci cümləsinə "şirkətləri" sözdündən sonra ", investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra - investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar)"sözləri, "depozitarları" sözdündən sonra "və idarəçiləri" sözləri əlavə edilsin və həmin maddədə "fondunun" sözü "fondlarının" sözü ilə əvəz edilsin;

1.12. 16-cı maddə üzrə:

1.12.1. 16.1-ci maddənin ikinci cümləsində, 16.7-ci maddənin birinci cümləsində, 16.10-cu və 16.11-ci maddələrin ikinci cümlələrində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.12.2. 16.6-cı maddənin ikinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə, dördüncü cümləsində "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin və həmin cümləyə "şirkətinin," sözdündən sonra "investisiya fondunun idarəçisinin, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın," sözləri əlavə edilsin;

1.12.3. 16.16.4-cü maddədə "maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla" sözləri "Mərkəzi Bank tərəfindən" sözləri ilə əvəz edilsin;

1.13. 17.2-ci maddədə "fəaliyyəti" sözü "və (və ya) investisiya fondunun depozitar fəaliyyətləri" sözləri ilə əvəz edilsin;

1.14. aşağıdakı məzmununda 17.2-1-ci və 17-1-ci maddələr əlavə edilsin:

"17.2-1. Mərkəzi depozitar qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə lisenziya almada aşağıdakı maliyyə xidmətləri ilə məşğul ola bilər:

17.2-1.1. investisiya şirkətləri, investisiya xidmətlərini həyata keçirən banklar, investisiya qiymətli kağızları kütləvi təklif edilən emittentlər, investisiya fondlarının depozitarları, investisiya fondlarının idarəçiləri və nominal saxlayıcılar üçün pul hesablarının açılması və aparılması;

17.2-1.2. pul hesabları üzrə klirinq və hesablaşma xidmətlərini göstərməsi.;"

"Maddə 17-1. Mərkəzi depozitar maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər və nəzarət

17-1.1. "Cinayət yolu ilə əldə edilmiş omlakın qəlaşdırılması"na və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu, digər aidiyyəti normativ-hüquqi aktlar və normativ xarakterli aktlar ilə öhdəlik daşıyan şəxslər üçün nəzərdə tutulan bütün tələblər mərkəzi depozitara da tətbiq olunur.

17-1.2. Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Mərkəzi Bank mərkəzi depozitardan onun idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat uçotu sənədlərini, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.

17-1.3. Mərkəzi depozitar tərəfindən təqdim edilən maliyyə xidmətləri üzrə xidmət haqları bu Qanunun 16.16.4-cü maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilir.

17-1.4. Mərkəzi depozitar tərəfindən bu Qanunun 17.2-1.1-ci maddəsi ilə müəyyən edilən şəxslər üçün açılan pul hesablarında olan vəsaitlər yalnız həmin şəxslərin sərəncamına uyğun olaraq qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə hesablaşmalar üçün istifadə edilir.

17-1.5. Mərkəzi depozitar tərəfindən açılan pul hesablarında olan vəsaitlər üzrə faiz



"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 10-cu səh.

74-2.3. Mərkəzi Bank lisenziyanın verilməsi üçün ilkin mürciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır.

74-2.4. Mərkəzi Bank baxılmaq üçün təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə mürciət edənələrə yeddi iş günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Bu təklif yeddi iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 74-2.3-cü maddəsində nəzərdə tutulan müddətin axırını dayandırır. Sənədlərin təqdim edilməsindən sonra yeddi iş günü ərzində Mərkəzi Bank mürciət edənələrə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul olunmuş hesab edilir.

74-2.5. Mərkəzi Bank təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər.

74-2.6. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin mürciəti aşağıdakı hallarda rədd edir:

74-2.6.1. bu Qanunun 74-2.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar olunduqda, habelə sənədlərdəki səhvlər və ya çatışmazlıqlar bu Qanunun 74-2.4-cü maddəsinə uyğun qaydada aradan qaldırılmadıqda;

74-2.6.2. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsi, habelə investirlərin və kreditlərin hüquqlarının pozulması təhlükəsi yaratdıqda.

74-2.7. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin mürciətlə baxılmasının nəticəsi barədə əsaslandırılmış qərar qəbul edir və bu Qanunun 74-2.3-cü maddəsində göstərilən müddətdə həmin qərarı mürciət edənə göndərir.

74-2.8. Mərkəzi Bankın ilkin mürciətin rədd edilməsi ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər.

74-2.9. Lisenziya verilməsi üçün ilkin mürciətlə Mərkəzi Bank müsbət cavab verdiyi tarixdən doxsan təqvim günü müddətində lisenziya almaq üçün yekun mürciət təqdim olunmalıdır.

Maddə 74-3. Lisenziya alınması üçün yekun mürciət zamanı təqdim edilən sənədlər və yekun mürciəti baxılması

74-3.1. Lisenziya alınması üçün yekun mürciət zamanı Mərkəzi Banka aşağıdakılar təqdim edilir:

74-3.1.1. lisenziya verilməsi üçün mürciət olunan fəaliyyət növünün adıms öks etdirən yekun mürciət;

74-3.1.2. ilkin mürciətlə təqdim edilmiş məlumatlarda dəyişiklik olduqda, bu barədə arayış;

74-3.1.3. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair lisenziyanın alınması üçün onun işçilərinin müvafiq ixtisas şəhadətnamələri;

74-3.1.4. investisiya şirkəti fəaliyyəti üçün dövlət rüsumunun ödənilməsinə təsdiq edən sənəd.

74-3.2. Mərkəzi Bank lisenziya alınması üçün təqdim edilmiş sənədlərə təqdim edildiyi tarixdən on iş günü ərzində baxır.

74-3.3. Sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda, Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsinə və ya dəqiqləşdirilməsinə təklif edir. Bu təklif beş iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 74-3.2-ci maddəsində nəzərdə tutulan müddətin axırını dayandırır.

74-3.4. Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziyanın verilməsindən imtina barədə bu Qanunun 74-3.2-ci maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı mürciət edənə göndərir.

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun təbiiqi və Azərbaycan Respublikası Prezidentinin "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun təbiiqi barədə" 2015-ci il 14 iyul tarixli 566 nömrəli, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununun təbiiqi haqqında" 2016-cı il 9 mart tarixli 820 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərinə rəhbər tutaraq, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun təbiiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci, 30.5-2-ci və 83.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.0.18-ci və 30.5-2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 83.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 947-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 3.6-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütlüvi təklifi və tədaviüli qaydasını;

3.1.2. həmin Qanunun 30.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmi və qaydasını;

3.1.3. həmin Qanunun 31.13-cü maddəsinə uyğun olaraq, investisiya şirkətləri üçün korporativ idarəetmə standartlarını;

3.1.4. həmin Qanunun 34.5-ci maddəsinə uyğun olaraq, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydalarını;

3.1.5. həmin Qanunun 43.3-1-ci maddəsinə uyğun olaraq, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələbləri;

3.1.6. həmin Qanunun 62.6.1.5-ci və 66.1.12-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;

3.1.7. həmin Qanunun 63.2-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri ilə, habelə xarici inves-

74-3.5. Mərkəzi Bank lisenziya verməkdən aşağıdakı hallarda imtina edir:

74-3.5.1. bu Qanunun 74-3.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 74-3.3-cü maddəsinə uyğun olaraq təklif olunan qaydada tam həcmdə təqdim edilmədikdə və ya dəqiqləşdirilmədikdə;

74-3.5.2. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün bu Qanunun 43.3-1-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş sayda ixtisas şəhadətnaməsinə malik işçisi olmadıqda;

74-3.5.3. bu Qanunun 74-2.6-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri aşkar edildikdə;

74-3.5.4. lisenziya verilməsi üçün bu Qanunun 74-2.9-cu maddəsində müəyyən edilmiş müddətdə Mərkəzi Banka yekun mürciət edilmədikdə.

74-3.6. Xarici bankın yerli filialına lisenziya verilməsindən bu Qanunun 74-2.6-cı və 74-3.5-ci maddələrində göstərilən əsaslarla yanaşı, həmin ölkənin qanunvericiliyi ilə banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğunu barəbar və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə imtina edilir.

Maddə 74-4. Lisenziyanın ləğvi

74-4.1. Lisenziya aşağıdakı əsaslarda olduqda Mərkəzi Bank tərəfindən ləğv edilir:

74-4.1.1. bankın və ya xarici bankın yerli filialının mürciəti olduqda;

74-4.1.2. bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya (xarici bankın yerli filialına münasibətdə, həmçinin xarici bankın investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün alınmış lisenziyası) ləğv edildikdə;

74-4.1.3. lisenziya alınarkən təqdim edilmiş sənədlərdə yanlış və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda və həmin məlumatlar dəqiqləşdirildikdən sonra lisenziyanın verilməsindən imtina üçün əsas kimi, bu Qanunun 74-2.6-cı və 74-3.5-ci maddələrində göstərilən hallar müəyyən olunduqda;

74-4.1.4. lisenziya qüvvəyə mindiyi tarixdən altı ay müddətində həmin bank investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirmədikdə;

74-4.1.5. lisenziyada nəzərdə tutulmayan fəaliyyət növləri həyata keçirildikdə;

74-4.1.6. bu Qanunun 86.5-ci maddəsinə müvafiq olaraq qəbul edilmiş icrası məcburi olan göstərişin verilməsi barədə təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə.

74-4.2. Mərkəzi Bank lisenziyanın ləğvi barədə qərar qəbul etdikdə, məlumat lisenziyası ləğv olunmuş şəxslərə və vergi orqanlarına dərhal göndərməli və bu Qanunun 70.2-ci maddəsinə uyğun olaraq açıqlamalıdır.":

1.43. 75-ci maddə üzrə:

1.43.1. 75.1-ci, 75.2-ci (hər iki halda) maddələrdə, 75.4-cü maddənin ikinci və üçüncü cümlələrində, 75.7-ci maddənin birinci - üçüncü cümlələrində, 75.11.2-ci və 75.12-ci maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.43.2. 75.3.1-ci maddəyə "rəyi" sözlərindən sonra "(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.43.3. 75.5-ci maddənin birinci cümləsində "gündən" sözləri "iş gündündən" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, ikinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.43.4.75.6-cı maddənin birinci cümləsində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə, "gün" sözü "təqvim günü" sözləri ilə əvəz edilsin;

1.43.5. 75.11.1-ci maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankına" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.44. 76.4.1-ci maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankına" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.45. 77.7-ci maddəyə "məlumatları" sözlərindən sonra "(bu Qanunla tələb olunduqda)" sözləri əlavə edilsin və həmin maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözləri "Mərkəzi Bankın" sözləri ilə əvəz edilsin;

1.46. 78-cü maddə üzrə:

1.46.1. 78.5-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.46.2. 78.6-cı maddənin birinci cümləsinə "şirkəti" sözlərindən sonra", investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank" sözləri əlavə edilsin və həmin cümlədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Banka" sözləri ilə əvəz edilsin;

1.46.3. 78.7.1-ci maddə aşağıdakı redaksiyada verilsin: "78.7.1. Mərkəzi Bankın pul və məzənnə siyasətinin, habelə dövlətin borclarına siyasətinin həyata keçirilməsi məqsədilə aparılan əməliyyatları.":

1.46.4. 78.7.1-1-ci maddədə "təşkilatların" sözü "təşkilatlara və onların" sözləri ilə əvəz edilsin;

1.47. 11-ci fəslin adında "bazarının" sözü "bazarında" sözü ilə əvəz edilsin;

1.48. 83-cü maddə üzrə:

1.48.1. adında "bazarının" sözü "bazarında" sözü ilə əvəz edilsin;

1.48.2. 83.0-cı və 83.0.1 - 83.0.11-ci maddələr müvafiq olaraq 83.1-ci və 83.1.1 - 83.1.11-ci maddələr hesab edilsin;

1.48.3. 83.1-ci maddədə "bazarının" sözü "bazarında" sözü ilə əvəz edilsin;

1.48.4. aşağıdakı məzmununda 83.1.5-1-ci maddə əlavə edilsin: "83.1.5-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən etmək.":

1.48.5. 83.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"83.1.11. hər hansı şəxsin bu Qanunun 8-ci fəslə ilə müəyyən edilmiş qaydada lisenziya almadan investisiya şirkəti, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitari fəaliyyəti ilə məşğul olduğunu müəyyən etdikdə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görmək.":

1.48.6. aşağıdakı məzmununda 83.2 - 83.4-cü maddələr əlavə edilsin: "83.2. bu Qanunun 11-ci fəslə investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.

83.3. Qiymətli kağızlar bazarında nəzarətin həyata keçirilməsi üçün tələb olunduqda lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, habelə lisenziyalaşdırılan şəxslərin auditini aparın və ya apararış auditorlar həmin şəxslərin fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.

83.4. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.":

1.49. 84-cü maddə üzrə:

1.49.1. 84.1-ci maddə üzrə:

1.49.1.1.birinci cümlədə "lisenziya və ya icazə verilmiş" sözləri çıxarılın və həmin cümlədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci maddəyə "Mülki Məcəlləsindən," sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin.

2. 10-cu maddə üzrə:

2.1. 10.1-ci maddənin birinci cümləsində "müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum)" sözləri "Azər-

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun təbiiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 964-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə **qərara alıram**:

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun təbiiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1392) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

"Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq **qərara alır**:

"Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 203, № 3, maddə 404; 2017, № 7, maddə 1269; 2019, № 8, maddə 1377; 2020, № 11, maddə 1337) aşağıdakı məzmununda 1.3-cü maddə əlavə edilsin:

"1.3. Bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azər-

1.49.1.2. ikinci cümlədən "lisenziya və ya icazə verilmiş" sözləri çıxarılın və həmin cümləyə "tarixləri" sözlərindən sonra "(bu Qanunla lisenziya və icazə tələb olunduqda)" sözləri əlavə edilsin;

1.49.1.3. üçüncü cümlədə "şəxslərin" sözü "şəxslər" sözü ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin, həmin cümlədən "lisenziya və ya icazə verilmiş" sözləri çıxarılın və həmin cümləyə "icazələrin" sözlərindən sonra "(bu Qanunla tələb olunduqda)" sözləri əlavə edilsin;

1.49.2. 84.2-ci maddənin birinci cümləsində "və emissiya prospektlərinin" sözləri ", emissiya prospektlərinin və informasiya memorandumlarının" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, həmin maddənin üçüncü cümləsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.49.3. aşağıdakı məzmununda 84.4-cü maddə əlavə edilsin:

"84.4. Lisenziyalaşdırılan şəxslər və emitentlər reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərir.":

1.50. 85-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri ilə əvəz edilsin və həmin maddəyə "şəxslərin" sözlərindən sonra "və mərkəzi depozitarın" sözləri əlavə edilsin;

1.51. 86-cı maddə üzrə:

1.51.1. 86.1-ci maddəyə "aşkar edildikdə" sözlərindən sonra ", o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə" sözləri əlavə edilsin və həmin maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.51.2. 86.2-ci maddədə, 86.3-cü maddənin birinci cümləsində, 86.4-cü maddənin birinci və ikinci cümlələrində və 86.5-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

1.51.3. 86.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 86.2.5-ci və 86.2.6-cı maddələr əlavə edilsin:

"86.2.5. lisenziyalaşdırılan şəxslərdə bu Qanunun 63-cü maddəsində göstərilən vəzifə tutan şəxslərin vəzifələrindən müvafiqəti kənarlaşdırılması və ya azad edilməsi;

86.2.6. investisiya şirkətinin yeni filiallarının açılmasının dayandırılması və ya fəaliyyət göstərən filiallarının işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi.":

1.52. 88-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 88. Mərkəzi Bankın qərarından şikayət Mərkəzi Bankın bu Qanunun təbiiqi ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın həmin qərarının icrasını dayandırır.":

1.53. 89-cu maddə ləğv edilsin.

Maddə 2. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 43.2-ci və 43.3-cü maddələrində edilməsi dəyişiklik bu Qanun qüvvəyə mindiyi gündən 1 (bir) il sonra təbiiqi edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:



"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33, № 5, maddə 815, № 6, maddə 999; 2021, № 12, maddə 1298; 2022, № 12, maddə 1379; 2023, № 1, maddə 41, № 2, maddə 167, № 4, maddə 452) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:
1.1. 1.1.14-cü, 1.1.15-ci və 1.1.18-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"1.1.14. məqbul və lazımi keyfiyyətə - vətəndaş qüsuruzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimadla layiqəlmə, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları ödə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz;

1.1.15. vətəndaş qüsuruzluğu tələbi - mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülikiyyətçilər üçün - qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, səhmdar investisiya fondunda və idarəçidici rəhbər vəzifə tutan şəxslər, əmlak inzibətçisi və bu Qanunla vətəndaş qüsuruzluğu tələb olunan digər şəxslər üçün - məhkumluğun olmaması, mülikiyyət öleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, məhkəmə qərarında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsuruzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyə ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmamasıdır";

"1.1.18. benefisiar mülikiyyətçi-son noticədo müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əli sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) oqdlər bağlanmış, habelə son noticədo hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər)";

1.2. 1.1.17-ci maddədən "və ya töftis komissiyasında" sözləri çıxarılın; 1.3. 1.1.20-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin.

2. 2.1-ci maddədə, 4.1-ci maddənin birinci cümləsində, 4.2-ci, 4.3-cü, 5.2-ci, 5.7-ci, 6.3-cü, 7.2-ci, 7.3-cü, 10.6-cı, 10.7-ci maddələrdə, 11.1-ci maddənin ikinci cümləsində, 13.2.5-ci, 13.3-cü, 13.4-cü, 15.3-cü, 15.4-cü, 16.1-ci, 16.3-cü, 16.10-cu, 19.3-cü, 19.5-ci, 19.6-cı maddələrdə, 19.7-ci maddənin ikinci cümləsində, 21.10-cu, 21.15-ci maddələrdə, 23.3-cü maddənin birinci cümləsində, 24.4.3-cü maddədə, 24.6-cı maddənin üçüncü cümləsində, 24.7-ci maddənin birinci və ikinci cümlələrində, 24.8-ci, 24.9-cu maddələrdə, 26.1-ci maddənin ikinci cümləsində, 26.3-cü, 26.4-cü maddələrdə, 27.2.6-cı maddənin birinci və ikinci cümlələrində, 27.2.7-ci maddədə, 29.1-ci maddənin üçüncü cümləsində, 30.1-ci, 31.3-cü, 33.6-cı, 33.7-ci, 33.8-ci, 34.2-ci maddələrdə, 34.3-cü maddənin üçüncü cümləsində, 34.5-cü, 34.6-cı maddənin birinci və ikinci cümlələrində, 35.1-civə 38.1-ci maddənin birinci abzaslarında, 39.1-ci maddədə, 39.2-ci maddənin birinci cümləsində, 39.3-cü maddənin birinci və ikinci cümlələrində, 39.4-cü, 39.5-ci, 39.5.4-cü maddələrdə, 41.1-ci maddənin birinci abzasında, 41.1.5-41.1.7-ci, 41.1.9-cu, 41.1.10-cu, 41.2-ci, 41.4-cü maddələrdə, 43.1-ci maddənin birinci abzasında, 43.1.5-ci, 43.1.6-cı maddələrdə, 43.2-ci maddənin birinci və ikinci cümlələrində, 43.3-cü, 44.6-44.8-ci maddələrdə, 45.3-cü maddənin ikinci cümləsində, 45.4-cü maddənin ikinci cümləsində, 45.5-ci (hər iki halda), 45.7-ci, 45.8-ci maddələrdə, 45.13-cü maddənin birinci və ikinci cümlələrində, 46.2.1-cı maddədə, 46.4-cü maddənin birinci və ikinci cümlələrində, 46.5-ci, 46.8-46.10-cu maddələrdə, 46.12-ci və 46.19-cu maddələrin birinci və ikinci cümlələrində, 46.20-ci maddənin birinci abzasının birinci cümləsində, 46.23-cü maddədə, 47.1-ci maddənin ikinci cümləsində, 47.4-cü maddənin ikinci və üçüncü cümlələrində, 47.5-ci maddənin ikinci cümləsində, 47.6.1-ci, 47.8-ci maddələrdə, 47.13-cü maddənin birinci və ikinci cümlələrində, 50-cü maddənin ədində, 50.2-ci və 52.2-ci maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı maddədə 4.4-cü və 7.1-2-ci maddələr əlavə edilsin:
"4. İnvestisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirler";

"7.1.2. "Ojymatlı kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.3-cü maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin";

4. 8.5-ci maddəyə "prospekti" sözlərindən sonra "və ya informasiya memorandumu" sözləri əlavə edilsin.
5. 9.4-cü maddənin birinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin və həmin maddənin üçüncü cümləsindən "inzibati və" sözləri çıxarılın.

6. 15.5-ci maddənin birinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsindən "inzibati və" sözləri çıxarılın.
7. Aşağıdakı maddədə 24.4.1-1-ci maddə əlavə edilsin:
"24.4.1.1. investisiya boyannaməsinə uyğun olaraq mərkəzi depozitarın və fond birjasının üzvü qismində əməliyyatlar aparmaq";

8. 24.10-cu maddədə "maliyyə bazarlarına nəzarət orqanından" sözləri "Mərkəzi Bankdan" sözləri ilə, "gün" sözü "iş günü" sözləri ilə əvəz edilsin.
9. 25.1-ci maddə üzrə:
9.1. 25.1-ci maddəyə aşağıdakı maddədə ikinci cümlə əlavə edilsin:
"Mərkəzi depozitar müvafiq lisenziya almadan investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul ola bilər";

9.2. 25.2-ci maddədə, 25.7-ci maddənin üçüncü cümləsində, 25.9-cu, 25.11.6-cı və 25.12-ci maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
9.3. 25.4-cü maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankında" sözləri "Mərkəzi Bankda" sözləri ilə əvəz edilsin;
9.4. 25.5-ci maddədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
9.5. 25.8-ci maddə üzrə:
9.5.1. birinci və ikinci cümlələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

9.5.2. dördüncü cümlədə "maliyyə bazarlarına nəzarət orqanından" sözləri "Mərkəzi Bankdan" sözləri ilə, "gün" sözü "iş günü" sözləri ilə əvəz edilsin.
10. 27.2.8-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, "gün" sözü "iş günü" sözləri ilə əvəz edilsin.
11. 28-ci maddə üzrə:
11.1. 28.2 - 28.6-cı, 28.8-ci və 28.9-cu maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
11.2. 28.5.1.1-ci maddəyə "sənədlər" sözlərindən sonra ", habelə mühüm iştirak payının ödə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər" sözləri əlavə edilsin;
11.3. aşağıdakı maddədə 28.5.1.1-1-ci maddə əlavə edilsin:
"28.5.1.1-1. icra orqanlarının rəhbərlərinin vətəndaş qüsuruzluğuna dair məlumat

11.4. 28.5.1.4.4-cü və 28.5.1.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"28.5.1.4.4. fiziki şəxs olan təsisçilərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, iş yerlərini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, onların vətəndaş qüsuruzluğuna dair məlumat, həmin fiziki şəxs əcnəbi olduqda işə yuxarıda göstərilən sənədlərdən əlavə rezident olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyəsi (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbi ilə münasibətə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış";

"28.5.1.5. Mərkəzi Bankın müəyyən etdiyi formada benefisiar mülikiyyətçilər, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsuruzluğu haqqında məlumat, benefisiar mülikiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış";

11.5. 28.5.2.1-ci maddəyə "tövsiyəsi" sözlərindən sonra "(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbi ilə münasibətə istisna olmaqla), habelə mühüm iştirak payının ödə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər" sözləri əlavə edilsin;

11.6. 28.5.2.2-ci maddədə "notariat qaydasında təsdiq edilmiş öriyəsi" sözləri "məlumat" sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı maddədə ikinci abzas əlavə edilsin:
"Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir";

11.7. 28.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
"28.7. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş iştirak payının ödə edilməsinə razılığın verilməsindən imtina edir:
28.7.1. Bu Qanunun 28.5-ci maddəsində göstərilən sənədlər tam həcmdə təqdim olunmadığı, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda (bu Qanunun 28.5-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya yanlış olduqda həmin sənədlərin 10 iş günü ərzində tam həcmdə təqdim edilməsi və ya daqiqləşdirilməsinə dair Mərkəzi Bankın tələbi yerinə yetirilmədikdə;

28.7.2. mühüm iştirak pay sahibləri (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərləri) və onların benefisiar mülikiyyətçiləri məlumat və lazımi keyfiyyətə ödəməli olmadıqda;

28.7.3. mühüm iştirak pay sahiblərinin və onların benefisiar mülikiyyətçilərinin səhmdar investisiya fonduna və ya idarəçiyə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

28.7.4. mühüm iştirak payının ödə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda;

28.7.5. mühüm iştirak payını ödə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

28.7.6. bu Qanunun tələblərinə digər uyğunsuzluqlar aşkar olunduqda";

11.8. 28.10-cu maddənin birinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin, həmin cümləyə "barəsində" sözləri sonra "bu Qanunun 37.3-cü maddəsinə müvafiq olaraq" sözləri əlavə edilsin və həmin maddənin ikinci cümləsi çıxarılın.

12. 31.4-cü və 32.1.1-ci maddələrdə "prospekti" sözlərindən sonra "(informasiya memorandumu)" sözləri əlavə edilsin.
13. 34.7-ci maddəyə "idarəçiləri" sözlərindən sonra "investisiya fondlarının idarə edilməsinə həyata keçirən bütün əməkdaşları" sözləri əlavə edilsin və həmin maddədə "olan əməkdaşlarının sayına dair tələblər maliyyə bazarlarına nəzarət orqanları tərəfindən müəyyən edilir" sözləri "olmalıdır" sözü ilə əvəz edilsin.

14. 36-cı maddə üzrə:
14.1. 36.1.2-ci maddədə "və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri" sözləri "notariat qaydasında təsdiq edilmiş surəti və təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnamə" sözləri ilə əvəz edilsin;
14.2. 36.1.3.7-ci maddədə "maliyyə sabitliyi normativlərinə (olduqda) uyğunluğunu" sözləri "prudensial normativlərə (olduqda) riayət ediyini" sözləri ilə əvəz edilsin;

14.3. 36.1.5-ci maddəyə "olduqda" sözlərindən sonra "(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbi ilə istisna olmaqla)" sözləri əlavə edilsin;
14.4. 36.1.7-ci maddəyə "təsisçilərinin" sözlərindən əvvəl "təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın ödə edilməsinə yönəldilən vəsaitin mənbəyi, mühüm iştirak payı olan" sözləri, "hüquqi şəxs olan" sözlərindən sonra "bela" sözü və "məlumatlar" sözlərindən sonra "və sənədlər" sözləri əlavə edilsin;

14.5. 36.1.13-cü və 36.1.15-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"36.1.13. təsisçilərin, rəhbər vəzifələrə təyin olunması nəzərdə tutulan şəxslərin həmin səhmdar investisiya fondunda, idarəçidə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı və onların (təsisçi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin), habelə baş mühasibin (bu vəzifələri icra edən şəxsin) və daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vətəndaş qüsuruzluğu barədə məlumat.
Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış";

14.6. 36.1.14-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15. 37-ci maddə üzrə:
15.1. 37.1-ci maddədə, 37.4-cü maddənin birinci abzasında, 37.5-ci maddənin birinci cümləsində, 37.7-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;
15.2. 37.2-ci maddənin birinci cümləsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə, dördüncü cümləsində "gün" sözü "iş günü" sözləri ilə, "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

15.3. 37.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"37.3. Mərkəzi Bank təqdim edilən sənəd və məlumatları, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsuruzluğu haqqında məlumat, benefisiar mülikiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış";

15.4. 37.4-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.5. 37.5-ci maddəyə "təsisçilərinin" sözlərindən əvvəl "təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın ödə edilməsinə yönəldilən vəsaitin mənbəyi, mühüm iştirak payı olan" sözləri, "hüquqi şəxs olan" sözlərindən sonra "bela" sözü və "məlumatlar" sözlərindən sonra "və sənədlər" sözləri əlavə edilsin;

15.6. 37.6-cı maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.7. 37.7-ci maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.8. 37.8-ci maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.9. 37.9-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.10. 37.10-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.11. 37.11-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.12. 37.12-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.13. 37.13-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.14. 37.14-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.15. 37.15-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.16. 37.16-cı maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.17. 37.17-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.18. 37.18-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.19. 37.19-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.20. 37.20-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.21. 37.21-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.22. 37.22-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.23. 37.23-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.24. 37.24-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.25. 37.25-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.26. 37.26-cı maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.27. 37.27-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.28. 37.28-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.29. 37.29-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.30. 37.30-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.31. 37.31-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.32. 37.32-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.33. 37.33-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.34. 37.34-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.35. 37.35-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.36. 37.36-cı maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.37. 37.37-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.38. 37.38-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.39. 37.39-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.40. 37.40-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.41. 37.41-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.42. 37.42-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.43. 37.43-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.44. 37.44-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.45. 37.45-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.46. 37.46-cı maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.47. 37.47-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.48. 37.48-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.49. 37.49-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.50. 37.50-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.51. 37.51-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.52. 37.52-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.53. 37.53-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.54. 37.54-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri" sözləri ilə əvəz edilsin.
15.55. 37.55-cü maddədə "müvafiq sənədlər və məlumatlar" sözləri "məlumatın göstərdiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surə



"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253; 2016, № 2 (I kitab), maddə 184, № 3, maddə 416; 2017, № 7, maddə 1290; 2018, № 10, maddə 1961; 2019, № 1, maddələr 35, 49; 2020, № 7, maddə 830) aşağıdakı dəyişikliklər edilsin:

- 1.1-ci maddəyə "bu Qanundan" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin.

- 2.0.22-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 2.0.23-cü maddə ləğv edilsin.
- 7.1.6-cı maddədə "maliyyə bazarlarına nəzarət orqanına və" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) və" sözləri ilə əvəz edilsin.
- 11.1-ci maddədə, 11.3-cü maddənin ikinci cümləsində, 12.2-ci, 14.4-cü, 15-ci və 21.1-ci maddələrdə ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997; 2018, № 5, maddə 843; 2019, № 1, maddə 32; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

- 2-ci maddə üzrə:
 - 2.0.9-cu maddə ləğv edilsin;
 - 2.0.10-cu maddədə "nəzarət orqanında" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank)" sözləri ilə əvəz edilsin;
 - 3.1-ci, 5.2-ci, 5.7-ci maddələrdə, 5.8-ci maddənin birinci abzasında, 5.8.3-cü maddədə, 11.3-cü maddənin ikinci cümləsində, 13.2.3-cü (hər iki halda), 15.7-ci, 16.2-ci, 18.8-ci, 21.4-cü və 22.1-ci maddələrdə ismin müvafiq hallarında "nəzarət orqanı" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin;

- 7-ci maddə üzrə:
 - 7.1-ci maddənin birinci abzasında "Nəzarət orqanı" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilsin və həmin abzasa "sahəsində" sözlərindən sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan səlahiyyətlərlə yanaşı" sözləri əlavə edilsin;
 - 7.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"7.1.2. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kredit bürolarının fəaliyyətini, o cümlədən informasiya sistemlərinin bu Qanuna əsasən müəyyən edilmiş mühafizə tələblərinə uyğunluğunu yoxlamaq;"

- 7.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 7.1.4-cüvə 7.1.5-ci maddələr əlavə edilsin:

- 7.1.4. kredit bürolarına qarşı təsir tədbirlərini həyata keçirmək;
- 7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili rəqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq;"

- 7.1.4. kredit bürolarına qarşı təsir tədbirlərini həyata keçirmək;

- 7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili rəqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq;"

- 7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili rəqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq;"

- 7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili rəqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq;"

- 7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili rəqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq;"

- 7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili rəqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq;"

"Qiyətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Qiyətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870; 2007, № 11, maddə 1088; 2008, № 2, maddə 49, № 4, maddə 249, № 6, maddə 464; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1164; 2016, № 12, maddə 2015; 2017, № 6, maddə 1026; 2018, № 7 (I kitab), maddə 1391; 2019, № 4, maddə 599) 16.3-cü maddəsində "maliyyə bazarlarına nəzarət orqanı" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Qiyətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Qiyətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 966-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə **qərara alıram**:

"Qiyətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1012; 2008, № 3, maddə 165; 2009, № 8, maddə 630; 2016, № 12, maddə 2073) 2.18-ci bəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.19-cu bəndi ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2023-cü il

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 608; 2014, № 1, maddə 20, № 6, maddə 633, № 11, maddə 1395; 2016, № 3, maddə 454) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

- 2.1-ci bənd ləğv edilsin.
- 2.2-ci bənddə "həmin Qanunun" sözləri "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri ilə əvəz edilsin.
- 2.4-cü bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.5-ci bənd ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2023-cü il

"Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanununun tətbiqi və "Kredit büroları haqqında" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 944-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Müəyyən edilsin ki:
 - "Kredit büroları haqqında" Azərbaycan Respublikası Qanununun 7.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 - həmin Qanunun 7.6-cı maddəsində "orqan (qurum)" deyəndə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6

iyul tarixli 944-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

- "Kredit büroları haqqında" Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 384-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1145 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2063; 2018, № 5, maddə 907) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
 - 2.1-ci bənddə "2.0.9-cu, 7.1.1-ci" sözləri "7.1.1-ci, 7.6-cı" sözləri ilə əvəz edilsin;
 - 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.5. həmin Qanunun 7.6-cı maddəsində "orqan (qurum)" deyəndə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2023-cü il

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq **qərara alır**:

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2012, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775; 2018, № 12 (I kitab), maddələr 2471, 2531; 2019, № 1, maddələr 16, 21, № 2, maddə 176, № 6, maddə 999, № 7, maddə 1203; 2020, № 6, maddə 675, № 8, maddə 1017, № 11, maddələr 1323, 1335; 2021, № 12, maddə 1312; 2022, № 8, maddə 827; 2023, № 1, maddələr 2, 41, № 2, maddə 179; Azərbaycan Respublikasının

2023-cü il 2 may tarixli 865-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

- Aşağıdakı məzmununda 15.9.3-1-ci maddə əlavə edilsin:

"15.9.3-1. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Kredit itifaqları haqqında", "Valyuta tənzimi haqqında", "Qiyətli kağızlar bazarı haqqında", "Investisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunlarından irəli gələrkən lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına";
- 16.2.4-cü maddədə "müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun" sözləri "Azərbaycan Respublikası Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 957-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə **qərara alıram**:

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12,

maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; 2018, № 12 (I kitab), maddə 2614; 2019, № 2, maddə 211; 2020, № 8, maddə 1029, № 11, maddələr 1360, 1362; 2021, № 12, maddə 1400; 2022, № 8, maddə 840; 2023, № 1, maddə 46, № 3, maddə 345) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

- 2.1-ci bənddən "və 16.2.4-cü" sözləri çıxarılsın.
- 2.14-cü bənd ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2023-cü il

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq **qərara alır**:

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12 (I kitab), maddə 2230; 2019, № 1, maddə 29, № 3, maddə 390, № 4, maddə 578, № 8, maddə 1384, № 12, maddə 1881; 2020, № 6, maddə 670, № 7, maddə 843; 2021, № 12, maddə 1341; 2022, № 7, maddə 692, № 8, maddə 823) 33.2.3-cü maddəsində "maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan" sözləri "dövlət qeydiyyatından" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanın ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 968-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə **qərara alıram**:

"Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanın ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822; 2016, № 8, maddə 1384, № 11, maddə 1821, № 12, maddə 2062; 2017, № 3, maddə 354, № 7, maddə 1378, № 12 (I kitab), maddə 2295; 2018, № 11, maddə 2289; 2019, № 3, maddə 439, № 4, maddə 611; 2020, № 7, maddə 891; 2021, № 12, maddə 1428; 2023, № 3, maddə 374) 2.13-cü bəndi ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2023-cü il



Mədəniyyət



● 2 Avqust Azərbaycanda Milli Kino Günüdür

Keçmişin uğurları, bu günün arzuları...

XIX yüzilliyin sonlarında Azərbaycanın mərkəz şəhəri - Bakı sürətlə inkişaf etməkdə idi. Bakının "qara qız"ı yalnız yerli sahibkarlara var-dövlət qazandırmırdı. Bura varlanmaq həvəsi ilə gələn xarici kapitalistlər də arzularına çatırdı. Zəngin neft yataqlarının və digər təbii sərvətlərinin gətirdiyi gəlir sayəsində varlanırlar inşa etdikləri möhtəşəm binalarla bu qədim şəhərin hüsnünü bəzəyirdilər.

Bakı dünyada baş verən yeniliklərə açıq bir şəhərə çevrildi. Odu ki, Lui və Oqüst Lümyer qardaşlarının ixtira etdikləri aparatla çəkildikləri kiçik süljetləri 1895-ci il dekabrın 28-də Parisin Kaputsino bulvarındakı "Grand-Kafe"də göstərdikləri vaxtdan çox keçməmiş yenilikdən bəhəlilər da xəbər tutdular. Azərbaycan 1898-ci il yanvarın 8-dən xarici film nümayiş olunmağa başlandı. Həmin ilin 21 iyununda Vasil-Vyatkinin teatr-sirkində Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olması", "Qafqaz və Merkur" Comiyyetinin məxsus paroxodun limandan yola düşməsi və "Bazar küçəsi sübh çağ" kino-süljetləri göstərildi. Fotoqraf, rejissor, sənədar, operator, redaktor, nəşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris Milli Akademiyasının fotoqraf üzvü Aleksandr Mixayloviç Mişonun çəkdiyi, "Bibi-heytəbdə neft fontanı yanğını", "Balaxanda neft fontanı", "Qafqaz rəsi" xronikal-sənədi və "İlişdin" bədii kinostüljetlərinin daxil edildiyi 2-ya program 1898-ci il avqustun 2-də nümayiş edildi.

Ancaq Azərbaycanda yetmiş il hakimiyyəti qoruyub saxlaya bilən Sovet Sosialist Respublikaları İttifaqı (SSR) dövründə bu tarix diqqətə alınmadı. Respublikamızda "Neft və milyonlar səltənətinə" bədii filminin nümayiş olunduğu tarix - 1916-cı il mayın 14-ü kinonun yarandığı gün kimi qeyd edildi. Azərbaycan kinosunun yarandığı əsl tarixi gün yalnız ölkəmiz müstəqilliyinə yenidən qovuşduqdan sonra qeyd olunmağa başladı.

Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-si Azərbaycan kinosu günü elan edildi. "Bibiheytəbdə neft



ni", "XI Qırmızı ordu komandirləri dağılırlar qonağıdır", "Pyotr meydanında iməcilik", "Sovet Azərbaycanının I ildönümü" xronikal filmləri ekranlaşdırıldı. 1923-cü ildə ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının milliləşdirilməsi və birləşdirilməsi işlərini həyata keçirən Azərbaycan Foto-Kino İdarəsi (AFKI) yaradıldı. AFKI "Azdövlət-kino" (1926-1930), "Azarkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azarfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959), 1961-ci ildən Cəfər Cəbbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlandırıldı.

Milli kinonun ilk səsli filmi - "Mavi dənizin sahilində" 1935-ci ildə çəkildi. Beləliklə, Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlandı. 1936-cı ildə ekranlaşdırılan, neftçi Piri Nuriyev və pambıqçı Qüdrət Səmədovdan bəhs edən "Söhrotli Azərbaycan" kinoalmanaxı Azərbaycanda ilk sənədləşdirilmiş film oldu.

Azərbaycanda cizgi filminin əsası 1930-cu illərdə qoyuldu. 1933-cü ildə "Cat" təlimat filmi cizgi filmi üsulu ilə yaradıldı. 1935-ci ildə Azərbaycan xalq nağıllarının əsasında "Abbasın bəd-bəxtliyi" cizgi filmi ekranlaşdırıldı. 1937-ci ildə respublikamızda filmlərin Azərbaycan dilində sənədləşdirilməsinə başlandı. SSRİ-nin məşhur "Çapayev" bədii filmi həmin il dublyaj edildi.

İkinci Dünya müharibəsi illərində bədii film istehsalı zəiflədi, daha çox xronikal-sənədi filmlər, kinojurnallar çəkildi. 1950-ci illərdən Azərbaycan kinosu yenidən inkişaf etdi. Yeni bədii və sənədi filmlər çəkildi.

Azərbaycan gənclərlə 1960-cü illərdə çəkilən kinostudiyası 1960-cü ildə rejissor Həsən Seyidzadənin

çəkdiyi "Koroğlu" adlı bədii film oldu. 1960-cü illərin sonu, 1970-ci illərin əvvəllərində Azərbaycan kinolarda yeni ideyalar, yeni baxış diqqəti cəlb edir, bunlar bəzən uzun müzakirələr, hətta mübahisələr yaradırdı. 1970-ci illərin axırı, 1980-ci illərdə SSRİ-də korrupsiyaya qarşı dövlət səviyyəsində həyata keçirilən mübarizə, yenidənqurma, əsarlıq siyasəti Azərbaycan kino sənətində əksini "İstintaq", "Anlaşmaq istəyirəm", "Onun beləli məhəbbəti", "Seytan göz qabağında" və başqa filmlərdə tapdı. 1989-cu ildə "Əlaqə" adlı ilk fantastik Azərbaycan bədii filmi çəkildi.

1990-cı illərdə - SSRİ-nin süqutundan sonra ölkəmizdə də yaşanan, ağır iqtisadi böhranla müşayiət olunan keçid dövrü kino sənətini çətin vəziyyətə saldı. Çəkilən "Fəryad", "Ağ atlı oğlan", "Özge vaxt", "Biz qayıdacağıq", "Sarı gəlin", "Lal çinar", "Arxada qalmış gələcək" kimi azsaylı filmlərdə isə işğalçı ermənilərin alovlandırıldığı Qarabağ münaqişəsindən, döşətilmiş müharibədən və onun gətirdiyi bəlalardan bəhs olunur...

Bu il mədəniyyət tariximizdə müstəsna yeri, xidmətləri olan Azərbaycan kinosunun 125 yaşına tamam olur. Azərbaycan kino sənəti öz tarixi ilə öyünə bilər. Müxtəlif illərdə ekranlaşdırılmış, mövzuya fərqli olan, yalnız respublikamızda yox, SSRİ-nin müxtəlif yerlərində nümayiş etdirilərək geniş tamaşaçı auditoriyası qazanmış "Görüş", "Bəxtiyar" "Qara daşlar", "Qızmar günəş altında", "Onun böyük ürəyi", "Ögey ana", "Onu başlasmaq olarmı?", "Böyük dayaq", "Əhməd haradadır?", "Ulduz", "Qaynana"

"Babək", "Nəsimi", "İstintaq", "Dəli Kür", "Yenilməz batalyon", "Arxadan vurulan zərbə", "Dədə Qorqud", "Mehman", "Bir cənub şəhərində", "Uzaq sahillərdə", "Atları yoharlayın", "Yeddi oğul istəyirəm", "Ad günü", "Babamın başının babası", "Papaq", "Tütək səsi", "Telefonçu qız" və daha neçə-neçə filmlər bu gün də tamaşaçılar sevə-sevə baxırlar. Tez-tez homin ekran əsərlərinin qəhrəmanlarından sitatlar götürülür. Əslində, son illər Azərbaycanda kino sənətinin sükuta qorq olduğunu söyləmək də düzgün olmaz. Həm kinostudiyada, həm də dövlət və özəl müəssisələrdə yeni bədii və sənədi filmlər çəkilir. O filmləri ərəsoy gətirənlərin omeyini bütün-lüklü yerə vurmaq da doğru deyil. Ancaq ortada gün kimi aydın görünən bir həqiqət də var. Azərbaycan kino sənəti bu gün yalnız keçmişin xiffətlə anılmasına layiq deyil. 125 yaşlı Azərbaycan kino sənəti maraqlı sənədlərində çəkiləcək, yerli və xarici tamaşaçılara heyran qoyacaq, unudulmaz təsir göstərəcək yeni ekran əsərlərinin arzusunda, intizarnadadır.

Zəhra FƏRƏCOVA,
"Azərbaycan"

● Səhnə xadimləri

Onun qəlbi azadlıq həsrəti ilə çırpınırdı

Bir gün kiçik ekranlı "ağ-qara" televizorumuzun ekranında gür-cü klassiki Mixail Cavaxovun "Günahsız Abdulla" televiziya tamaşasına rast düşdüm. Kaş ki baxmayaydım. Sanki dünyam alt-üst oldu. Əsərin baş qəhrəmanının ifaçısı aktyor Mikayıl Mirzə "səhnədə od tutub yanırdı". "Başına gələn" haqqızda, oday-lətsizliyə qarşı etiraz edirdi. İndiyə kimi özünü bu dərcədə ifadə edən bir sənətkara rast gəlməmişdim. Həmin gecə səhərə kimi Abdullanın "mən günahsızam" haqqırtısı qulaqlarımda getmə-di... 10 il haqsız cəza verilmiş bu zavallın taleyini düşünürdüm.



Akademik Milli Dram Teatrında çalışdığı illərdə aktyor L.Frankın "Yad adam" əsərində Qoca, Səməd Vurğunun "Vaqif"ində Kürd Musa, "Fərhad və Şirin"ində Fərhad, H.Cavidin "İblis"ində İxtiyar, Mirzə İbrahimovun "Kəndçi qız"ında Zahi, Cəfər Cəbbarlının "Od gəlini"ndə Elxan, Cəlil Məmmədovun "Dəli yığıncağı"nda Cini Mustafa obrazlarını

Bu hadisədən (hadisə sözümlü heç də təsadüfən işləmədim. Bu həqiqətdən Azərbaycan teatr sənətində əsl hadisə idi. Bunu gənç aktyor Mikayıl Mirzə yaratmışdı) təqribən 10-15 gün sonra Akademik Milli Dram Teatrının qarşısında təsadüfən "günahsız Abdulla" ilə rastlaşdım. Onunla görüşüb azadlıq çıxması münasibətilə təbrik etdim. Ağzımı qulağıma yaxınlaşdırıb pıçıldı ilə "Keşək azadlıq çıxma bilirdik. İndi biz hamımız SSRİ adlı böyük xalqlar həbsxanasının məhbuslarıyıq..." - dedi. Deyəsən, qorxulu söz deyirdi. Pıçıldı ilə danışırdı...

Sonralar Mikayıl Mirzə ilə daha tez-tez rastlaşdım. Təbii ki, biz onu televiziya ekranlarında, teatr tamaşalarında görürdük. Bu böyük aktyor, bənzərsiz bədii qiraət ustası daha çox Məmməd Arzın seirlərini söyləyirdi. Sanki göy guruldayan kimi guruldayar, ildırım kimi çaxar, dəli dağ çayı kimi axıb gedirdi. Vətən sevgisini və vətəndə olan məhəbbətini ifadə tərzini Məmməd Arzın seirlərində tapırdı.

Daha sonralar ürəyi azadlıq həsrəti ilə çırpınan Mikayıl Mirzəni Azadlıq meydanında Xəlil Rzanın seirləri ilə meydanı çəldirən gördük. Mikayıl Mirzənin səsi millətin səsi olmuşdu. Hara gedirdin, harada bir etiraz səsi var idisə, orada Mikayıl var idi. Mikayıl Mirzə şeirin fəlsəfəsini yaşayırdı. Obraz yaradırdı. Öz ifadə tərzini dinləyənləri ovsunlayırdı.

Aktyor Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) Talış kəndində anadan olub. Gözünü açtın dağ-dərə, eniş-yoxuş görünən aktyorun həyatında bütün inəşli-yoxuşlu yollarından keçib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən Mikayıl Mirzə SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərslər alıb. İnstitutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyən aktyor 1976-cı ildən 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərmiş.

Elsən QƏNİYEV,
"Azərbaycan"

● İncəsənət xadimlərimiz

Təsviri sənətdə öz dəst-xəti olan sənətkar



Xalq rəssamı Qəzənfər Xəlqov Azərbaycan təsviri sənət tarixində öz qoymuş sənətkarlarından biri idi. O, rəqəmsal və grafikla, həmçinin teatr dekorasiyası və kino rəsamlığı, eləcə də monumental boyaq sahəsində yadda qalan bədii yaradıcılıq fəaliyyətinə malik olub. Bu il Qəzənfər Xəlqovun anadan olmasının 125 ilyiyidir.

Çoxşaxəli bədii yaradıcılıq diapazonuna malik olan Q.Xəlqov Bakının Qobu qəsəbəsində anadan olmuşdu. Atası övladını göləcəkdə savadlı görmək istəmişdir. Bu məqsədlə onu "Səadət" məktəbində təhsil almaq üçün Bakı şəhərinə yollamışdı. Q.Xəlqov burada təhsil almış və sonra Azərbaycan Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. M.Gerasimovun sənətin sirlərini öyrənməsi və gələcəyin tanınmış rəssamların Rüstəm Mustafayev və Əmir Hacıyevlə tanış olub dostluq etməyə başlamışdır.

Q.Xəlqov Rəssamlıq Məktəbinin (1928) bitirdikdən sonra müstəqil rəssamlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. O, dahi yazıçı Cəlil Məmmədovun tələməsi ilə məşhur "Molla Nəsrəddin" jurnalında karikaturlar çəkir. Rəssamın, həmçinin "Gənç işçi", "Yeni yol" qəzetləri, "İnqilab və Mədəniyyət", "Kırpı" jurnalları ilə əməkdaşlıq edir. O, C.Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur.

Q.Xəlqovun uşuqluq dövrü rəqəmsal rəsmlərlə məşğul olur. O, dahi yazıçı Cəlil Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur.

vəy malik olan canlı və cəlbədiç şəkillərinə baxmaqdan doymazdım. Deyə bilərəm ki, mən bir rəssam kimi yetişməyimdə də əsas səbəb bu olmuşdur. 1924-1925-ci illərdə mən "Gənç işçi" qəzetində rəssam işləyirdim. Bir gün işə gələndə mənə dedilər ki, sən "Molla Nəsrəddin" jurnalına çağırılır. Getdim. Çox sıxıldığımı görən Mirzə Cəlil dedi ki, cavan rəssamın, gəl, bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda işləmək üçün kifayət qədər təcrübəm yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi: "Hamı övvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmağı. Görürsən, bu saat bizim rəssamlarımız əzdir. Görək cavanlardan toza-toz rəssamlar yetişsin". Beləliklə, Mirzə Cəlil mənə işə həvəsləndirdi. Bir azdan artıq jurnalın əsas rəssamlarından oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni nəql edir, ya da materialı verir, deyirdi oxu, bunun əsasında karikatura çək. Şəkil hazır olanda Mirzə onu diqqətlə nəzərdən keçirir, bəzən də göstərişlər verir, yenidən işlədir. Bəli, "Molla Nəsrəddin" mənim gələcək yaradıcılığım üçün böyük bir məktəb oldu, mənə satırıya xüsusi meyl oyardı" ("Bakı" qəzeti. 27.05.1967).

Q.Xəlqovun uşuqluq dövrü rəqəmsal rəsmlərlə məşğul olur. O, dahi yazıçı Cəlil Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur.

Q.Xəlqovun uşuqluq dövrü rəqəmsal rəsmlərlə məşğul olur. O, dahi yazıçı Cəlil Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur. C.Məmmədovun tələməsi ilə məşğul olur.

rəssamın yaradılması ilə bağlı rəsmlər arasında müsbətiqə elan edilir. Müsbətiqədə Xalq rəssamı Q.Xəlqovla yanaşı, Xalq rəsamları Kamil Xanlarov, Tağı Tağıyev, Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov və başqaları iştirak etmişdir. Müsbətiqədə Azərbaycan rəsamları ilə yanaşı, keçmiş SSRİ mərkəzi şəhərləri Moskva, Sankt-Peterburq, Tbilisi və başqa yerlərdən 30-a qədər portret təqdim olunmuşdu.

Müsbətiqənin birinci mərhələsində iştirak etməyən Q.Xəlqov, buna baxmayaraq, mü-təfəkkir şairin dərindən bədii əhəmiyyətə malik, dolğun portret cizgilərini yaratmağa müvəffəq olmuşdu. Məşhur şəraitinə və Nizami irsinin arqasında Yevgeni Bərtels bir portret haqqında qeyd edirdi ki, portret sənəti tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilirdi. Akademiklər - şərqşünas Y.Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Arslan öz elmi məsləhətləri ilə portretin ərəsoy gələcəsinə rəssama yaxından kömək etmişdir. 1940-cü ildə müsbətiqənin ikinci mərhələsində bir portret təqdim edilməsi və birinciliyə layiq görülmüşdü. Beləliklə, şairin bundan sonra rəsmlərini tərəfindən yaradılacaq bütün obrazlarında rəssam Q.Xəlqovun yaratmış olduğu Nizaminin surəti prototip kimi qəbul edildi.

Q.Xəlqovun təsviri sənətin grafik sahəsində də uğurlu əsərlər müəllifi kimi diqqətə cəlb edir. Onun müstəqil grafik işləri və kitab grafikası sahəsində yaratmış olduğu sənət nümunələri özünəməxsus peşəkər işləmə ustalığı və bədii sənətkarlıq xüsusiyyətləri

ilə tamaşaçıni vələh edir. Rəssam "Koroğlu" (1943), "Koroğlu at belində" (1944), "Xaqani Şirvani" (1953), "Xaqani zindanda" (1954), "Məhəmməd Füzuli" (1958) və başqa kömür və akvarel texnikasında işlənmiş grafik portretləri ilə estetik zövq bəxş edən, yadda qalan bədii surətlər yaratmışdır. Q.Xəlqov şair və yazıçılarımızın əsərlərinin süljetləri əsasında illüstrasiyalar çəkmiş və kitabların bədii tərtibatını hazırlamışdır. Rəssamın kitab illüstrasiyaları özünün mənə-mozmum dolğunluğu ilə seçilir və müstəqil əsər təəssüratı bağlayır. Qeyd olunanlara örnək olaraq, rəssamın M.Seyidzadənin "Nərgiz" poemasına (1935), N.Gəncəvinin "Xosrov və Şirin" (1940), "İsgəndərnəmə" (1953) poemalarına çəkdiyi illüstrasiyaları və Ş.Rustavelinin "Pələng dərisi geymiş pöhləvan" (1937), Ə.Vahidin "Qozəllər" (1938), S.Rəhimovun "Aynalı" (1942), A.Şaiqin "Qoşpolad" (1946), S.Vurğunun "İstiqbal tərənəsi" (1947) kitablarına verdiyi bədii tərtibatı göstərə bilərik. Rəssam dövrün, zamanın hakimi ideologiyasına uyğun çoxsaylı siyasi, təşviqat plakatları və karikaturları yaratmışdır. Onun "M.P.Vaqif" plakata daha çox diqqət cəlb edir.


Q.Xəlqov eyni zamanda teatr dekorasiyası və kino rəsamlığı sahəsində çalışaraq, Ü.Hacıbəylinin "Koroğlu" (1938), R.Q.İqerinin "Şahsənəm" (1938) operalarını, həmçinin "Səhri xalat" (1964), "İstintaq davam edir" (1966) kinofilmlərinin geyim eskizlərini incə bədii rəssam təxəyyüü ilə hazırlamışdır. Rəssamın Nizaminin "Xosrov" sinin süljetləri əsasında Buzovna Mədəniyyət Evinin foyesində yaratmış olduğu mozaik təsvirlər olduqca lirik notlarla işlənmişdir.

Q.Xəlqovun çoxşaxəli bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Rəssam Əməkdar incəsənət xadimi (1940) və Xalq rəssamı (1973) kimi fəxri adlara layiq görülmüş, orden-medallarla təltif olunmuşdur. Rəssamın əsərləri ölkəmizin ən nüfuzlu muzeylərində qorunub saxlanılır və nümayiş olunur.

Əsəd QULİYEV,
sənətsünas, Rəssamlar İttifaqının üzvü

● Xəbər

Xalq artisti Vasif Adıgözəlova həsr olunan videoçarx hazırlanıb



Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqal" ordenli unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 88-ci ildönümü tamam olub.

Bu münasibətlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi musiqi mədəniyyətimizə möhtəşəm təh-rəssamın Nizaminin "Xosrov" sinin süljetləri əsasında Buzovna Mədəniyyət Evinin foyesində yaratmış olduğu mozaik təsvirlər olduqca lirik notlarla işlənmişdir.

çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, eyni zamanda dram tamaşalarına və kinofilmlərə yazılmış bir çox musiqilərin müəllifidir. Onun müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini forte-piano üçün musiqi təşkil edir.

Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. İri monumental əsərlərə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xosrov gəlin", "Naz-naz", "Şuşa layası", "Ana" kimi mahnıları insanın ülvü hissələrinin yüksək bədii təzahürüdür. Eyni zamanda müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyasının, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin,



XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı

Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş kamera konserti təqdim edilib



Uğurla davam edən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzində musiqisəvərlərə dəhi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək Sergey Raxmaninovun həyat və yaradıcılığı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bəstəkar, pianoçu, dirijor Sergey Raxmaninov rus klassik musiqisinin ən görkəmli nümayəndələrindən biridir. Kamera konsertində Mixail Lidski (Rusiya, piano), Xalq artisti, pianoçu Murad Adıgözləzadə və Henri-David Varena (Estoniya, violonçel) tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə dəhi bəstəkarın "Piano və violonçel üçün sonata, sol minor", piano üçün prelüdlər, etüd-lövhlər, "Barkarola", "Qırıntılar" əsərləri səsləndirilib. Konsert proqramı maraqla qarşılanıb.

Xatırladaq ki, Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrindən təşəbbüsü ilə yaradılıb. Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Orkestrin dünyanı bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.

Bakı Kamera Orkestrinin konserti olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də axşam musiqisəvərlər Heydər Əliyev Konqres Mərkəzində növbəti konsert proqramını izləyiblər.



AZƏRTAC xəbər verir ki, Bakı Kamera Orkestrinin təqdim etdiyi konsert tanınmış pianoçu Bella Davidoviçin 95 illik yubileyinə həsr olunub. Konsertin birinci hissəsində orkestr Dmitri Sitkovetskinin (Böyük Britaniya) dirijorluğu ilə İohan Sebastyan Baxın "Simlior üçün 1 nömrəli rəqs süitası"nı təqdim edib.

"V.A.Motsartın həyatından beş dəqiqə", Arvo Pjartın violini, simlior və zərb aləti üçün "Qardaşlar", Bella Bartokun violini və simlior üçün "Rumin xalq rəqləri", Sergey Raxmaninovun simlior üçün "Vokaliz", Fikrət Əmirovun "Nizami" simfoniyasından II və IV hissələr, Firəngiz Əlizadənin simlior üçün "Rəqs", Leonid Desyatnikovun simlior üçün "Bukovina mahnıları" əsərlərini ifa edib.

Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur. Festival çərçivəsində avqustun 1-də saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara "Bramsi sevirsiniz?" adlı kamera musiqisi axşamı təqdim olunub.

"Clarte" klarnet kvarteti festivalın səhnəsində

Heydər Əliyev Fondunun möhtəşəm layihələrindən biri olan və dünya musiqi xəzinəsində özünə layiqli yer qazanan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir.



Festival çərçivəsində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisəvərlərə kamera musiqisi və "Clarte" klarnet kvartetinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisəvərlər, şəhərin qonaqları iştirak ediblər. AZƏRTAC xəbər verir ki, kamera musiqisi axşamında beynəlxalq müsabiqələr laureatları Nigar Cəfərova (soprano), Elmina Həsənova (mezzo-soprano), Məryəm Yusifova (piano), Eldəniz Ələkbərzadə (piano), Nərgiz Kəngərli (piano), Şəms Ağazadə (violin), Vaqif Qurbanov (violonçel) və Gülnaz Eldarlı (piano) maraqlı konsert proqramı ilə çıxış ediblər.

Sonra səhnə "Clarte" klarnet kvartetinin ixtiyarına verilib. Konsertdə A.Məlikovun "Ötəri anlar", Q.Qarayevin "Ses və piano üçün romans", V.Məmmədovun "Trio", R.Mirışlinin "Səadət", P.Bülbül-oglundun "Mənim Bakı şəhərim", R.Hacıyevin "Saçlarıma

gül düzüm", "Leyla", həmçinin Avropa bəstəkarlarından A.Berg, V.Gervasi, E.Doqa, F.List, R.Straus, G.Faure və F.Şubertin əsərləri səsləndirilib. Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər. Qeyd edək ki, "Clarte" klarnet kvarteti 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Şərif Bağirov, Məhəmmədli Paşazadə, Emil Bağirov və Anar Məmmədovun daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbətini qazanıb.

Qeyd edək ki, "Clarte" klarnet kvarteti 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Şərif Bağirov, Məhəmmədli Paşazadə, Emil Bağirov və Anar Məmmədovun daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbətini qazanıb.

İdman

Azərbaycan Universiadada cüdo üzrə komanda turnirində bürünc medal qazanıb

Çinin Çendu şəhərində XXXI Ümumdünya Yay Universiadasında cüdo üzrə komanda yarışları keçirilib.



1/8 final görüşündə ABŞ-nin komandasını məğlub edən Azərbaycanın kişilərdən ibarət komandası daha sonra Fransaya qalib gəlib - 3:2. Lakin yarımfinalda Özbəkistana məğlub olan cüdoçularımız bürünc medal uğrunda mübarizədə Monqolustan komandasını 3:1 hesabı ilə üstələyiblər.

Beləliklə, Kənan İsmayılov, Rəşid Məmmədliyəv, Məhərrəm İmamverdiyev, Elcan Hacıyev və Ruslan Nəsir- liden ibarət komandamız Universiadada 3-cü yeri tutub. Qeyd edək ki, yarışların fərdi turnirinin nəticələrinə əsasən, cüdoçularımız üç mükafat qazanıblar: Rəşid Məmmədliyəv (73 kq) gümüş, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) isə bürünc medala sahibləniblər.

Qeyd edək ki, yarışların fərdi turnirinin nəticələrinə əsasən, cüdoçularımız üç mükafat qazanıblar: Rəşid Məmmədliyəv (73 kq) gümüş, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) isə bürünc medala sahibləniblər.

Rizvan CƏFƏROV, "Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat



Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəhəsi Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün yanğın mühafizə sistemlərinin alınub-quraşdırılması məqsədilə açıq tender elan edir

Açıq tenderdə iştirak etmək istəyənlər 1100 (bir min yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakıvi küçəsi, 18 nömrəli ünvanında (əlaqələndirici şəxs-İlham Şixbabayev, tel: (+99412) 465 73 48) ala bilərlər:

Təşkilat: Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəhəsi Əsaslı Tikinti və Təchizat İdarəsi

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/H: AZ03NABZ0135010000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/H: AZ88IBAZ3803001944185617211
VÖEN: 1500016711

İddiaçıların açıq tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- qeydiyyatdan keçdiyi ölkə (Təqdim olunması məcburidir). Dövlət reyestrindən çıxarış və VÖEN notarial qaydada təsdiq edilib, PDF formatında əlavə edilməlidir;
- nizamnamə (Təqdim olunması məcburidir). Notarial qaydada təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir;
- rəkvizitlər (Təqdim olunması məcburidir). Müvafiq sənəd PDF formatında əlavə edilməlidir;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Təqdim olunması məcburidir). Son aldığı təsdiq olunmuş arayışı təqdim etməlidir. Bir ildən az müddətdə fəaliyyət göstərmiş həmin dövrü əhatə edən maliyyə hesabatının surəti təqdim edilməlidir. Notarial qaydada təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təqdim olunması məcburidir). Bir ildən az müddətdə fəaliyyət göstərmiş həmin dövrü əhatə edən bank arayışı təqdim edilməlidir. 01.07.2023-cü il tarixdən sonra alınmış bank arayışı qəbul ediləcəkdir;
- iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təqdim olunması məcburidir). Təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı təqdim edilməlidir. Əgər sənəd elektron formada alınmışsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vəsi keçmiş öhdəliklərin olmaması haqqında arayış (Təqdim olunması məcburidir). Üçüncü ölkəyə vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir. 01.07.2023-cü il tarixdən sonra alınmış bank arayışı qəbul ediləcəkdir);
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmaması (Təqdim olunması məcburidir). Üçüncü ölkəyə vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir. 01.07.2023-cü il tarixdən sonra alınmış bank arayışı qəbul ediləcəkdir);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə təqdim edilməlidir. Sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının nüfuzlu elan olunması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmı şaxs olmaması barədə məlumat (Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş sənəd təqdim edilməlidir. Əgər sənəd elektron formada alınmışsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərini, hələ işlərin idarə edilməsinə, qulluqlarının peşkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarı ilə qadağan edilməməsinə təsdiq edilmiş sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən alınmış arayış qəbul ediləcəkdir. Əgər sənəd elektron formada alınmışsa, notarial təsdiq edilməsi mütləqdir, təsdiq edilmiş sənəd PDF formatında əlavə edilməlidir);

- iddiaçının tərtibatçı olaraq qəbul edilmiş tenderin Əsas şərtlər toplusunun "Məğdünərlərin (podratçılar) ixtisas uyğunluğuna dair məlumat" cədvəli, təsdiq edilmiş sənədlər əlavə edilməlidir. Tələb olunan təsdiq edilmiş sənədlər əlavə olunmuş sənədlərlə təqdim edilməlidir;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması (Təsdiq edilmiş sənəd təqdim olunmalıdır);

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifini (cərfərlərin açıqlığı tarixindən sonra azı 60 bank günü qüvvədə olmalıdır) ixtisas uyğunluğuna dair məlumat" cədvəli, təsdiq edilmiş sənədlər əlavə edilməlidir. Tələb olunan təsdiq edilmiş sənədlər əlavə olunmuş sənədlərlə təqdim edilməlidir;

- iddiaçının tender təklifinin bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) və tender təklifinin ümumi qiymətini 1 (bir) faizini təşkil etməlidir);

İcrəni malların korlanmadan və zədələnmədən, sifarişinin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə qablaşdırma, markalama və daşınması təmin etməlidir. Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən gec 90 təqvim günü ərzində icraçı tərəfindən sifarişçiyə təhvil verilməsi başa çatdırılmalıdır. Çatdırılma ünvanı: Elm və Təhsil Nazirliyinin bir sıra təhsil müəssisələri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 23.08.2023-cü il saat 16:00-dək, tender təklifi və tender təklifinin bank təminatı 31.08.2023-cü il saat 16:00-dək yuxarıda göstərilən ünvanla təqdim etməlidirlər. İddiaçıların təklifləri 01.09.2023-cü il saat 16:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfatşəhəsi Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açıqlanacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı

1962-ci il təvəllüdü Begleryan Rashid Aramayis saxlanılıb. Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanova ANASININ vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi və kollektivi Qaraşovlar ailəsinə özizləri AZƏR QARAŞOVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Sabir İlxazadə dostları və yaxınları adından Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının baş müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Abbas Musa oğlu Atakışiyev anası QIZYETƏR XANIMIN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:
Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39 İnsanitar siyasət şöbəsi - 538-56-60
Məsəl katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11
Məsəl katib müavinləri - 539-44-91, Fəaliyyət şöbəsi - 538-84-73, 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87, 538-42-32, 538-35-55, Mühəssislik - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti
Tiraj 5439
Sifariş 1935
Qiyməti 40 qəpik